



ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 27 fevral 2017-ci il Bazar ertəsi № 44 (6658) Qiyməti 60 qəpik

Xəbər

Salyanda
ər-arvad öz
evində
diri-diri
yandı

yazısı sah.14-də

Gündəm

Xocalı qurbanları yad edildi



Soyqırının 25-ci ildönümündə Bakıda "Xocalı yürüşü" keçirildi; əksər ölkələrdə də anim tədbirləri düzənləndi...
yazısı sah.3-də

Ermənistan son sülh ümidi rəhbər gəlmişə basdırır - təhlükəli gəlismə

yazısı sah.11-də

Azərbaycana narkotiki at əti adı altında gətiriblər - istintaq altında olan şəxslən sensasiya açıqlama

yazısı sah.10-da

Bir Türk generalı Rusiya ordusuna necə rəhbər gətirildi - ilginc araşdırma

yazısı sah.6-da

"Manatın məzənnəsi 3 il sabit qala bilməz" - Ekspert beynəlxalq reyting agentliyinin nikbinliyini bölüşmür

yazısı sah.4-də

Bir Nyu-York macərası başladı - ABŞ-a ezam olunmuş əməkdaşımızın qeydləri

yazısı sah.13-də

DTX-nin casus əməliyyatı - Azərbaycanda hərbi sırlar necə qorunur?

yazısı sah.3-də

Bakı İranı Ermənistandan uzaqlaşdırır - azərbaycanlı nazirin Tehran səfərinin pərdəarxası

yazısı sah.5-də


Boz ayın gətirdiyi xəstəliklər - onlardan necə qorunmalı?

yazısı sah.14-də

Xocalı soyqırımının ildönümündə düşmənin xain təxribatı

QARABAĞDA MÜHARİBƏ, ŞƏHİDLƏR VƏ ERMƏNİ LESLƏRİ - NİYƏ İNDİ?

Cəbhədəki son insidentin mümkün pərdəarxası; genişmiqyaslı toqquşma ehtimalı günbəgün artır; analitiklər son durumu dəyərləndirir; hərbi ekspert "Düşmənin itkiləri qat-qat çoxdur..."



musavat.com
Toğrul İsmayıllı

yazısı sah.9-də

Sərkisyanın məkrili gedisi - Kremle qarşı demarsı, Bakıya şans

İşgalçının yeni oyunu: İrəvan Rusiyani Qərblə təhdid edir; Ermənistan prezidenti bu gün Brüsseldə NATO baş katibi ilə görüşəcək; düşmən ölkədə seçki ehtirasları pik həddə ikən Sərkisyan Avropada özünə təzə "kriş" axtarışına çıxb...

yazısı sah.8-də



Mütəllibovun
Elçibəy hökumətinə
ittihəməna sərt
reaksiyalar
gəldi

yazısı sah.4-də



Bahar Muradova:
"Hökumətin
fəaliyyəti mütləq
müzakirə
mövzusu
olacaq"


yazısı sah.7-də



Əbdül Mahmudbəyov:
"Elə bilirdim
ki, mənə
heykəl
qoyacaqlar..."

yazısı sah.12-də

"Əsir düşərgəsi" kitabı çap olundu



"Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində "Əsir düşərgəsi" kitabı çap olundu. Kult.az xəbər verir ki, jurnalist Vüsalə Məmmədovaın müəllifi olduğu və TEAS Press nəşriyyat evində çap olunan kitab Lent.az-da yayılmış eyniadlı layihə əsasında tərtib edilib.

Yeni nəşrdə toplanan doqquz hekayət Qarabağ müharibəsində ermənilərin əsir və girov götürdüyü insanlarin üzləşdikləri işgəncə və zorakılıqladan, yaşıdğı dəhşətlərdən bəhs edir. Hekayetlər əsir və girovların dilindən qələmə alınıb.

Kitabda 1993-cü ildə könüllü olaraq Azərbaycan Milli Ordusunun sıralarına yazılaq, Qarabağda döyüşən Türkiye vətəndaşı Atilla Yumakın əsirlikdə yaşadıqlarından və digər xarici ölkə vətəndaşlarının göstərdiyi fədakarlıqlardan da söhbət açılır.

Qeyd edək ki, nəşrin məqsədi Qarabağ müharibəsi həqiqətlərinin araşdırılması, yeni nəslə, həmcinin dünyaya çatdırılması yönündə daha bir addim atmaqdır. Müharibənin güñahsız insanların taleyinə vurduğu silinməz zərbə və damğaları yenidən cəmiyyətə göstərmək, erməni vandalizminin şahidi olmuş insanların ixtirablarını onların öz dilindən təqdim etməkdir. Kitabda bir çox faktlar geniş ictimaiyyətə birinci dəfədir çatdırılır.

Ruhani prezidentliyə namizədliyini verir



İranın vitse-prezidenti Hüseyin Əli Əmri ölkə başçısı Həsən Ruhaniın may ayında keçiriləcək prezident seçkilərində namizədliyini verəcəyi ni təsdiqləyib. Musavat.com xəbər verir ki, öten ilin oktyabrında İranın

Daxili İşlər naziri Əbdülzə Rəhmani Fəzli ölkə başçısının 2017-ci il prezident seçkilərində iştirak edəcəyini bildirmişdi.

Nazir qeyd etmişdi ki, namizədlərin qeydiyyatı 10-14 aprelde aparılacaq. Seçki kampaniyası isə aprelin 27-də başlayıb, mayın 16-da başa çatacaq.

Bu günün hava proqnozu açıqlandı

Fevralın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şərqi küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 772 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 50-60% təşkil edəcək.

Bu gün Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, bəzi yerlərdə duman olacağı, gecə və sehər ayrı-ayrı dağlıq və dağetəyi rayonlarda yağışlı olacağı, qar yağacı ehtimalı var. Qərb küləyi gecə və sehər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.

"Qaya Mətbuat Yayımları" MMC!

- İstənilən qəzet və jurnallar həm də sərfəli qiymətə:
- Əgər siz qəzet və jurnalların rahatlıqla evinizə və ya ofisinize çatdırılmasını;
- Mətbuatı aldıdan sonra abunə haqqını ödəmek və bu ödənişin formasını sərbəst seçmək hüququndan istifadə etmək;
- Tırajınızda lazımlı gəldikdə dəyişikliklər etmək;
- Ən başlıcası ayda 26 dəfə nəşr olunan**
- "Yeni Müsavat" - 0.60 AZN**
- və bundan əlavə 2500 adda yerli və xarici nəşrlər.
- Abunə yazılıma üçün uzağa getmək lazımdır.
- Telefonla zəng etməyiniz kifayətdir.

Nazir müavini: "Müharibə başlayarsa..."

"Biz istəyordik ki, münaqişənin həlline cəlb olunmuş ölkələr, hömsədrələr və Minsk qrupunun digər üzvləri, dünyanın aparıcı dövlətləri Ermənistənin şirkət məqsədlərindən nəticə çıxarsınlar və onu sülhə vadər etsinlər". Bu sözleri Azərbaycan xarici işlər naziriin müavini Xələf Xələfov de-

yib. O bildirib ki, Azərbaycanın hərbi potensialı düşmənin istenilən həmlesinə cavab verməyə imkan verir: "Ermənistən sülhə vadər edilməsə, işgalçılıq siyasetindən el çəkməsə və torpaqları geri qaytarımasa, biz digər üsullardan istifadə edib, torpaqlarımızı azad etməliyik. Biz buna çox yaxınlaşırıq. Mən inanıram ki, yaxın dövrə danişıqlar prosesinde



əlavə təkan, əlavə siyasi impuls olmalıdır. Bunun nəticələnəsinə görə bütün məsulində Ermənistəni sülhə gələrəcək. Mən inanıram ki, yaxın dövrə danişıqlar prosesinde onda yeni münaqişənin başlanmasına görə bütün məsulində Ermənistəni sülhə gələrəcək. Mən inanıram ki, yaxın dövrə danişıqlar prosesinde onda yeni münaqişənin başlanmasına görə bütün məsulində Ermənistəni sülhə gələrəcək".



Dənizli valisi: "Türkiyə və Azərbaycan iki dövlət deyil"

Bundan sonra hər kəs bilsin ki, Azərbaycana xor baxanlar Türkkiye səssiz qalmayacaq. Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin İqtisadiyyat naziri Nihad Zeybekçi Xocalı soyqırımıının ildönümü ilə bağlı Dənizli şəhərində baş tutan topantıda deyib.

"Biz bu topaqları qanlanırmızla alıq. "Biz" deyərkən hər iki dövləti nəzərdə tuturam. Sərhədlər var aramızda. İki ayrı dövlət olmuşuq. Amma eyni millətik. Hər şəyimizə eyniyik".

Toplantıda şəhər valisi Əhməd Altıbarmağın açıqlaması isə daha diqqətçi olub: "Türkiyə və Azərbaycan haqqında danışanda iki dövlət, bir millet nəzərdə tutulur. Hətta mənə görə, iki dövlət də deyil. Çünkü birinin kədəri digərinidir. Eləcə də birinin gücü digərinə təsir edir. Dolayısıyla biz bunu indi yaşamamıraq. Bu, XVIII əsrənə belədir. O dönenə nəzər tərdikdə, Seyid Onbaşıının rəhbərliyi ilə rus-erməni işgalina qarşı savaş aparılırdı".



Masallıda dindarın həbsinə etiraz edənlərə sutkalıq həbs

Masallıda tanımlı ruhani Şeyx Sərdar Hacıhəsəninin həbsi rayonun dini camiyində etiraz doğurub. Musavat.com conubnews.com-a istinadən xəbər verir ki, cümlə namazından sonra öz ruhanilərinin müdafiəsinə qalxan etirazçılardan 15 nəfəri saxlanılıb.

Həmin şəxslərdən bir qismı Masallı Məhkəməsinə aparılıraq barələrində sutkalıq həbs qərarı çıxarılıb. Məlumatda görə, saxlanılanlardan Həbibov Məhəmməd Əsgər oğluna 25 sutka, Rəhimov Salmana 15 sutka, Şahhüseynov Fizuliye 15 sutka, İməddətin Məhərrəmova 10 sutka inzibati həbs cəzası verilib. Digər bir qism isə müxtəlif pul cərimələri ilə azadlığa buraxılıblar.

Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsəninin həbsinin rayon icra başçısı Rafil Hüseynovun sifarişi ilə baş tutduğu bildirilir. Həbslə bağlı hüquq müdafiə təşkilati DEVAMM etiraz bəyanatı yararlaq, din xadiminin dərhal azad edilməsini tələb edib.

□ NURLAN

İlin ilk Günəş tutulması oldu

Dünən ilin ilk Günəş tutulması hadisəsi olub. Report.az xəbərə görə, dairəvi Günəş tutulması Bakı vaxtı ilə saat 16:12-də başlayıb, saat 18:54-də maksimumda olub, saat 21:35-də bitib.

Yerdən Ay səthinin arxasında gizlənəcək Güneşin yalnız nazik dairə şəklində olan az bir hissəsi görünüb. Səma hadisəsini Cənubi və Qərbi Afrika, Cənubi Amerika, Antarktida sakinləri müşahidə edə biliblər. Bu hadisəni Azərbaycandan izləmək mümkün olmayıb.

Qeyd edək ki, bu il 2 Ay və 2 Günəş tutulması hadisəsi baş verəcək. İlk ay tutulması fevralın 11-də qeyd olunub. Növbəti Ay tutulması avqustun 7-də, ikinci Günəş tutulması isə avqustun 21-də olacaq. Bu hadisələrin insanlar üçün heç bir təhlükəsi yoxdur və adi astronomik hadisədir.

8 martda qadınlara 40 manat veriləcək

Türkmenistan Prezidenti Qurbanqulu Berdiməhemmədov maraqlı səroncam imzalayıb. İstipress xəbər verir ki, səroncamın əsasən, 8 Mart - Beynəlxalq Qadınlar Günündə ölkədə yaşayan hər bir qadına dövlət başçısının adından 40 manat hədiyyə olunacaq.

Pul hədiyyəsi martın 1-dən 5-nə qədər olan dövrə rəsmən işlə təmin olunmuş, təhsil alan, yaxud müavinət və təqaüd alan qadınlara paylanacaq. İşsiz qadınlara siyahıya daxil edilməyib. Bundan əlavə, 8 və daha çox uşağı olan qadınlara "Ene Məhri" medali təqdim olunacaq.

Qeyd edək ki, aztəminatlı ailələrə prezidentin adından yeni mənzillərin açarları təqdim ediləcək. Aztəminatlıların necə müəyyənləşdiriləcəyi və neçə mənzilin təqdim ediləcəyi açıqlanmayıb.

İsraildə atışma: soydaşımız yaralandı

Bazar günü səhər İsrail KİV-i Petax-Tikva şəhərində odlu silahın tətbiq olunduğu hadisə haqda xəbər yayıb. Virtualaz.org xəbər verir ki, İsrail polisi mətbuat xidmətinin hadisə ilə bağlı məlumatın təqdiməti deyilir ki, texminən saat 7-də polisə Bentsion Qalil küçəsindəki ticarət mərkəzində atışma haqda informasiya daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları oradakı mühafizəçini yaralı halda aşkarayıblar.

İlkin araşdırmanın nəticələrində məlum olub ki, zərərçəkən təxminən 30 yaşlı olan Azərbaycan vətəndaşıdır. O, İsrailde daimi yaşımaq statusuna malikdir, ancaq silah gəzdirməyə hüququ yoxdur. Polis bildirib ki, zərərçəkmiş hələ müəyyən edilməmiş yolla başqa mühafizəçinin silahını əldə edib. Zərərçəkən ilk tibbi yardım göstərilib və o, "Beylinson" xəstəxanasına çatdırılıb. Silahın sahibi dindirilmək üçün saxlanılıb. Araşdırma davam edir.



Çavuşoğludan yunan həmkarına: "Dəcəl uşaq..."

Diqqət yetirdiyimizdə bənzər tərəflərimiz çoxdur. Lakin bir dəcəl usağı bütün bunlara kölgə salmasına Yunanistan icaza verməməlidir. Axar.az xəbər verir ki, bu sözləri Türkiye Xarici İşlər naziri Mövlud Çavuşoğlu yunan həmkarı Nikos Kociasın fikirlərinə münasibət bildirərkən deyib.

Çavuşoğlu Ankaranın Afina ilə münasibətlərə xüsusi önem verdiyini bildirib: "Biz belə zəhniiyyətlə müzakirə apara bilmərik. Onlara güc göstərməyimizə ehtiyac da yoxdur. Türk əsgərinin yeri geləndə ne etmək lazımdır. Yəni həkumət bunu anlaysıb. O dəcəl (Nikos Kocias) uşağa da izah eləsinlər. Bizi səbrimizi yoxlamasınlardır".

Qeyd edək ki, Yunanistan XİN rəhbəri Nikos Kocias mütəmadi olaraq Türkənin suverenliyinə və ərazi bütövlüyünə qarşı çıxışlar edir.

Fevralın 26-da Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Xocalı qurbanlarının xatirəsinə ucaldılan "Ana harayı" abidəsi xalqımız tərəfindən ziyarət edilib. Minlərlə insan abidə öününe yürüş edərək, Xocalı qurbanlarını yad edib, onların ruhuna dualar oxuyublar, abidə öününe qərənfillər düzüblər.

Saat 10:00 rədələrində Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə dövlət nümayəndələri abidəni ziyarət ediblər. Ölkə başçısının iştirakı ilə Bakı Dəniz Vağzalının qarşısından başlayaraq "Ana harayı" abidəsi öününe izdihamlı yürüş keçirilib. AzətTAC prezident, vitse-prezident, nazir və komitə rəhbərlərinin də qatıldığı yürüşdə 40 mindən çox adəmin iştirak etdiyi barədə məlumat verib. Yürüş iştirakçıları əllərində "Dünya Xocalı soyqırımı tanımalarıdır!", "Xocalıya ədalət!", "Xocalınu unutmuyın!", "Rədd olsun erməni faşizmi!", "Xocalı - XX əsrin soyqırımı", "Cinayətkarlar cəzasız qalmayaçaqlar!", "Xocalı soyqırımı - 25 il" və s. çağrıları və şüurlar tutublar.

Müdafıə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Silahlı Qüvvələrdə Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Müsavat Partiyasının rəhbərliyi Xocalı abidəsini saat 12:00-da ziyaret edib. Müsavatçılar Xətai metrosunun qarşısından abidəyədək yürüş ediblər. Abidə öününe Müsavat Partiyası adından əklili və gül dəstələri qoyulub. Müsavat başçısı Arif Hacılı və MSDM-in sədri Isa Qəmər abidə öündə qısa çıxış ediblər.

Milli Şura da Xocalı şəhidlərini ziyarət edib. Ziyarətdə qurum rəhbərliyi və fəallar iştirak ediblər.

Həmçinin, ölkənin digər partiyaları, ictimai birlikləri də "Ana harayı" abidəsinə ziyarət təşkil ediblər.

Xocalı faciəsinin üstündən 25 il ötsə də, Azərbaycanın bu soyqırımı hələ də Beynəlxalq Haaqa Məhkəməsinə daşıya bilməməsi, bu faciənin baiskarlarını cəzalandırma bilməməsi daim müzakirə mövzusu olur. Faciənin 25 illiyində də bu məsələdə ölkənin əsas gündəmində olan məsələlərdən birinə çevrilib. Bosniya və Herseqovinada 1992-1995-ci illərdə törədilən soyqırımın günahkarlarının cəzalandırılmasına Bosniya hökuməti nail olub. 2001-ci ildə Keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayet Tribunalı (KYBCT) general Krstiçi 1995-ci il Srebrenitsa soyqırımındakı roluna görə təqsirlər bildi, bununla beynəlxalq tribunal tərəfindən ilk dəfə soyqırım akti legal olaraq müəyyən olundu. 2010-cu ildə Bosniya serb ordusunun Drina korpusunun təhlükəsizlik komandiri polkovnik-leytenant Vujadin Popović və həmin ordunun təhlükəsizlik komandiri polkovnik Ljubiša Beara Srebrenitsa qətlamındaki rollarına, soyqırım, qırqın, qətl və təqiblər görə KYBCT tərəfindən



Xocalı qurbanları yad edildi

Soyqırımın 25-ci ildönümündə Bakıda "Xocalı yürüşü" keçirildi; əksər ölkələrdə də anim tədbirləri düzənləndi...



Azərbaycan bu presedentdən yararlana bilərmə?

BQP sədri, deputat Fazil Mustafa deyir ki, Xocalı soyqi-

təqsirlə bilinib ömürlük azadlıqdan məhrumetməyə məhkum olundular.

Azərbaycan bu presedentdən yararlana bilərmə?

BQP sədri, deputat Fazil

rünür. Bosniyada bu məsələnin arxasında duran oldu ve Rusiya da heç nə edə bilmədi. Bizim arxamızda kim durur? Konkret olaraq bu məsələdə bize dəstək verən ölkə yoxdur. Ona görə də bu məsələnin müsbət həlli istiqamətində hansısa bir illüziyalara qapıl-mamalıq. Çünkü Rusiya amili bizi her hansı bir ciddi addım atmağa imkan vermır. Rusiya-

nın özü bu məsələnin arxasında dayanıb, ermənilərə dəstək verir. Biz ancaq hüququn beynəlxalq prinsipləri normal işlədiyi vaxtda bu istiqamətde müsbət nəticələre nail ola bilərik. Amma indiki şəraitdə bu naıl olmağın perspektivləri çox azdır. Ona görə ki, beynəlxalq hüquq ümumiyyətə, dünyada işləmir. Bu istiqamətde Azərbaycan tərəfi cəhdlərini edir, məsələ gündəmə getirilir. Çalışılır ki, müəyyən şeylər edilsin. Amma Azərbaycan bunu Beynəlxalq Tribunalda daşımaq imkanı elədə edə bilmir. Əgər bu işin arxasında Rusiya faktoru dayanmasayı, daha fərqli şeylər etmek mümkündür.

"Xocalı ilə bağlı beynəlxalq tribunal yaradılmalıdır. Xocalı soyqırımına siyasi, hüquqi qiyamət verilməsi və cinayətkarların məsuliyyətə cəlb olunmasının təmİN edilməsi üçün hüquqi mexanizmlər tətbiq etmek lazımdır".

APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. O bildirib ki, bunun üçün beynəlxalq qurularla əməkdaşlıq çox vacibdir: "Bir tribunalın, tanınmış hüquqşünəslərdən ibarət olan hüquqi mexanizmlərin yaradılması vacibdir ki, bəşəriyyətin ən böyük faciələrindən biri olan, 20-ci əsrin sonlarında baş vermiş cinayəti törədənlər məhkəmə qarşısına çıxsın, cinayət məsuliyyətə cəlb edilsin.

Çünkü bu, daim insanları düşündürməlidir ki, insanlığın vicdanını yumaq lazımdır. Bunu üçün yeganə yol həmin cinayəti töredmiş təşkilatların, hərbçilərin, terrorçuların mütləq öz cəzalarını almasıdır. Biz biliyik ki, bu cinayəti töredənlərin çoxu bu gün siyasetlə məşğul olur, Ermənistən hakimiyyətində yuva qurub, Ermənistən hərbi rejiminin başında durur. Buna görə də bu istiqamətde işlər bundan sonra da davam etdiriləcək. Mən düşünürəm ki, Azərbaycanın hər bir vətəndaşı, dəmarında Azərbaycan qanı axan hər bir şəxs bu istiqamətde öz töhfəsini verməlidir. Heç olmasa, dünyaya biz tənəntəliyiq ki, Azərbaycan xalqına qarşı belə bir cinayət baş verib və bu cinayətin səbəbkarları məsuliyyətə cəlb olunmayıb. Bu istiqamətde hər kəs öz borcunu yerinə yetirməlidir".

□ Cəvənsir ABBASLİ

DTX-nin casus əməliyyatı - Azərbaycanda hərbi sırlar necə qorunur?

İlham İsmayılov: "Xarici dövlətə işləyən casusu ifşa etmək heç də asan məsələ deyil"

Xəzərəyənət edən iki casus ifşa edilib. DTX-nin ictimaiyyətə əlaqələr şöbəsinin yaydığı məlumatə görə, xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən yazılı iltizamla məxfi əməkdaşlıq cəlb edilmiş Elşən Əməri və Elçin Babayev hərbi sırları də öyrənməyə çalışıblar.



İlham İsmayılov

Hər iki şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bəs, görənən müasir dövrə, texnologiyaların yüksək inkişaf etdiyi döndərədə hərbi sırları qorumaq asanlaşdır, yoxsa çətinləşib?

Təhlükəsizlik üzrə ekspert İlham İsmayılov hesab edir ki, hələ ki informasiya əldə etməkdə vasitəçi kimi insanı üstələyən qurğu yoxdur: "Hazırda qurğular vasitəsilə digər dövlətlərin ərazilərinə nezarət edə bilirlər. Azərbaycanın hərbi potensialı barəsində informasiya almaq peyki olan ölkələr üçün problem deyil. Söhbət isə ondan gedir ki, hələ ki insanı əvəz edə biləcək ən yaxşı informasiya mənbəyi yoxdur. Bu insanın informasiya əldə etmesi, belə də heç qarşı təref üçün lazımlı deyil. Ancaq fakt budur ki, insanı özüne işlədir. Sabah isə ondan tamamilə başqa məqsədlərlə istifadə edəcəklər. Onun qarşısına ayrı məsələlər, diversiya törmək məqsədləri qoymaqla. Həmin insan isə bundan çəkinə bilməyəcək. Qarşı tərefə işləməsi təkcə o informasiya ilə bağlı deyil. Əsas məqsəd həmin adamdan maksimum formada, bütün vasitələrlə informasiya əldə etməkdir. Yeri gələndə terror törməyə belə çəkə bilərlər. Keçirilən eməliyyata gelincə isə qeyd edim ki, DTX-nin vəzifəsi ele budur və bunu da çox yaxşı ediblər. Onu da qeyd edim ki, xarici dövlətə işləyən casusu ifşa etmək, heç də asan məsələ deyil. Bu, uzun müddəli işin və informasiyaların nəticəsidir. Hər halda uğurlu hadisədir. Bu məsələni məhkəmədən, istintaqdan sonra bir qədər də genişləndirmə lazımdır. Çünkü insanlar anlamalıdır ki, pul, hər hansı bir xidmət, bəxşış məqəbilində qarşı tərefin xüsusi xidmət orqanlarına, dövlətin mənafəyi əleyhine olan informasiyalar vermək kimi hallara yol verməsinlər. Bu çox böyük cinayətdir. Adətən iqtisadi böhranın yarandığı bir dövrə düşmən dövlətdən tütmiş, qonşu dövlətlərə qədər hamısı insanlardan bu formada istifadə edirlər. Bu mənada camaat arasında müəyyən dərəcədə maarifləndirme işi də aparmaq lazımdır".

Ekspert xarici dövlətlər tərəfindən casus kimi cəlb olunan şəxslərin necə seçiləcək barəsində də danışır: "O adamlar işə cəlb olunurlar ki, onlar sadəcə, qoyun otarmırlar. Əgər qoyun otarandırsa, nəzərə alınır ki, bu həmin qoyunları elə yerde otarsın ki, oradan hərbi obyekti də görünüşün. Yəni, bundan da istifadə edə bilərlər. Ancaq informasiya yükü olmayan adamı işə cəlb etmirlər. Deməli, cəlb olunan insanların müəyyən informasiya əldə etmək imkanları olur, yaxud da onu, bu istiqamətə yöneldiblər. Yönelədiblər ki, informasiya əldə etsin. Misal üçün, tədricen öyrənən ki, hər hansı hərbi hissənin kəşfiyyat reisiinin adı nədir. Yaxud kimlər orada var və hansı bölgelərdəndirlər. Bunları təsadüfi formada demirəm. Bu günlərdə cəbhədə baş verən gərginlik əsnasında Ermənistən mətbuatı yazırkı ki, qarşı tərefdən önlər filankeslərdir. Hətta erməni metbuati kəşfiyyatın reisiinin kim olduğunu qədər yazırkı. Deməli, müəyyən dərəcədə informasiya var. Nə qədər formulalar formada qarşı tərefdə müəyyən informasiyalar olsa da, ancaq bəzi şeylər var ki, bunlar məxfi informasiyalardır. Bundan ise maksimum düşmən istifadə edir. Casus hesab edə bilər ki, işlədiyi Ermənistən yox, başqa dövlətdir. Bəli, Ermənistən başqa dövlətin bayrağı altında, informasiyani əldə edə bilər. Yəni xidmət edən düşür ki, İran və ya Rusiyaya xidmət edir, yeri geləndə isə bu informasiyaları məhz Ermənistəndən tötürür. Çünkü bizim birbaşa düşmənimiz Ermənistəndən və müəyyən hərbi məsələlər, sırlar, məxfi vəzifənin daşıyıcıları Ermənistəni daha çox maraqlandırır. Bu mənada DTX-nin əməliyyatı çox uğurlu sayılır".

□ Əli RƏİS

Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun "Yeni Məsəvət"ə verdiyi geniş müsahibə bir sira müzakirələr doğurub. Eks-prezident açıq şəkildə olmasa da, AXC hakimiyətinin ünvanına üstürtüyü ittihamlar səsləndirib. Onun əsas diqqətçəkən ittihamı hakimiyətdən gedisi ilə bağlıdır.

Mütəllibov bildirib ki, hakimiyətdən getməyi Dağılıq Qarabağın itirilməsinə səbəb olub. Bu fikirlə sabiq dövlət başçısı onu istefaya getmeye məcbur edən AXC hakimiyətini günahlandırıb. Əksəriyyət onun fikirlərinə qarşı çıxsa da, A.Mütəllibovun fikirlərini müdafiə edənlər də var. Sabiq prezidentin dediklərində həqiqətlər axataranların əsas arqumentləri ondan ibarətdə ki, həmin dövr üçün Rusyanın adamı sayılan bir şəxsin hakimiyətdə qalması Azərbaycan üçün daha sərfəli idi.

AXC hakimiyəti dövründə daxili işlər naziri olmuş İsgəndər Həmidov A.Mütəllibovun yaşılandığına görə nə dediyinə fərqliyə olmadığını söylədi: "Dünənki tarixdir, baxın gərək, biz hakimiyətə gələnə qədər hansı ərazilər itib, biz hakimiyətə gələndən sonra hansı ərazilər işğal olunub. Əksinə, Dağılıq Qarabağ Ayaz Mütəllibovun vaxtında itirildi. Ondan sonra hakimiyətdə Yaqub Məmmədov oldu və onun dövründə də Şuşa və Laçın itirildi. Ayazın dediyi yalanlara insan necə cavab verəcəyini bilmir. O yaşılanıb, şıtaqlanıb və bir az da uşaq olub. Hərəkətlərinə, danışdıqlarına fikir vermır. Sənədlər durur, işğal olunmuş torpaqların tarixi ortadadır. Ona baxanda cəbhə hakimiyəti dövründə hansı torpaqların işğal olunduğunun görmək olar. Guya Ayaz Mütəllibov Dağılıq Qarabağa gələ bilirdi ki. 1991-ci ildə sessiya keçirdilər və qərar qəbul etdilər ki, Dağılıq Qarabağ Ermənistan ərazi sidir, bu güne qədər də həmin



Mütəllibovun Elçibey hökumətinə ittihamında sərtreaksiyalar qoldı



İsgəndər Həmidov: "O yaşılanıb, şıtaqlanıb və bir az da uşaq olub"



Hikmət Hacızadə: "Qarabağ onun vaxtında getdi, Xocalı faciəsi onun vaxtında törədildi"

sənəd durur, ləğv olunmayıb. Onun dedikləri absurddur, Allah ona ağıl versin. Ayaz Rusyanın adamı iddi, amma Rusiyada elə bir şəxs hakimiyətdə iddi ki, araqdan başqa heç nədən xəbəri yox iddi. Araqdən icib, yixılıb yatrırdı. Hətta Bakıya gələndə qonaq yerinin ya-taşxanasında yata bilməmişdi, skamyada yatmışdı. O zaman Rusyanın kimse hakimiyətdə saxlamamaq, gedən proseslərə təsir etmək imkanları yox idi. Ayaz Mütəllibov Rusyanın adamı iddi və onlara arxalanırdı, o zaman Xocalı

faciəsi rus alayının iştirakı ile törədilib. O zaman belə çıxır ki, o, Rusiya ilə birləşib, Xocalı soyqırımı töredib".

Sabiq nazir Ayaz Mütəllibovun olmadığı tarixdə cəbhə hakimiyətinə qədər itirilən Şuşa və Laçın məsələsinə də toxundu: "Yaqub Məmmədov Ayaz Mütəllibovun nümayəndəsi idi. Mayın 8-də Şuşa işğal olununda hakimiyətdə Yaqub Məmmədov idi, Milli Məclisin sədri kimi prezident səlahiyyətərini icra edirdi. Tarixə baxın, sonra

di. O ordu yaratmağımıza mane oldu. Onun fikri-zikri o iddi ki, Moskva ona kömək edəcək. Rusiyada sonda ona kömək etmedi. Nə qədər Rusiyaya yalvarsa da, xeyri olmadı. Ona görə də, ermənilər addım-addım torpaqlarımızı işğal edirdi, sonda da Xocalı faciəsi baş verdi. Nəticədə istefaya göndərildi".

AXC idarə heyətinin sədri olmuş, Milli Dövlət Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bunları dedi: "O zaman parlamentin üzvü idim və milli ordunun yaradılmasını təklif edəndə, onlar şəxşən mənə etiraz etdi. Ayaz Mütəllibov heç cürə ordunun yaradılmasından səhəbat gedə bilmez kimi ultimatum verdi. Yalnız qvardiya yaratmağın mümkinlüyündən danışındı. Qvardiya da onun özünə lazımdı, özünü qorumaq üçün. Qəribi Azərbaycandan gələnlər Qarabağ yerləşdirilmişdi. Birbaşa onun göstərişi ilə həmin insanlar oradan çıxarıldı. Bütün hallarda o, rusların burada qalmamasında maraqlı idi. Rusyanın müstəmləkəsi altında qalmışımızda Ayaz Mütəllibov maraqlı idi. Hakimiyətdən sonra Rusiyaya sığınmış onu göstərdi ki, Kreml oyuncası idi. Yaş fərqlimiz olduğuna görə onun dediklərinə dərinliyi ilə cavab vermək istəmirəm. Yaşımız uyğun olsaydı, hansısa bir görevi daşııdı, fərqli münasibet bildirərdim. Azərbaycan xalqının başına gelen faciələrdə Ayaz Mütəllibovun birbaşa rolu var, Xocalı və 20 Yanvar faciələrini misal çəkə bilərik. Ya biliyorduk, ya da bilməyərək böyük faciələrə səbəb oldu. O dövrde AXC onu hakimiyətdən bir az da tez uzaqlaşdırmasaydı, daha ciddi fəsadlar baş verə bilərdi. De-faktō olan hadisələr de-yure şəkildə ermənilərin xeyrinə doğru gedə bilərdi. Azərbaycanda rus ordusunun qalmamasında çox maraqlı idi, ordu muzun olmamasını istəyirdi. Ayaz Mütəllibovun danışdıqlarına Azərbaycanda kimse inanacağına inanmırıam".

□ Cavanşir Abbaslı



Fərəc Quliyev: "AXC onu hakimiyətdən bir az da təz əzaqlaşdırmasaydı..."

danişınlar. Yaqub Məmmədovun vaxtında itirilən ərazilər birbaşa Ayazın ayağına yazılmışdır. Şuşa Dağılıq Qarabağa aididir, amma Laçın yox. Burada cəbhə hakimiyətinin ne günahı var? Yəniçən yaşlanıb ve neticədə ağlığını itirməkdədir. O bosuna Bakıya gəlməyib. Ona missiya verdilər ki, gəlsin Bakıya. Cəbhə hakimiyəti 24 ildir gedib, qalanları nə edib?"

Elçibey iqtidarından Azərbaycanın Rusiyada səfiri işləmiş Hikmət Hacızadə eks-prezidentə dəha sərt cavab verdi: "Ayaz yatrı, yatrı, səsi çıxmır, Xocalı faciəsinin zamanı geləndə özünü tərifləməye başlayır, sanki yuxudan oyanır. Başqa mövzularla danişsa, daha yaxşı olardı. Qarabağ onun vaxtında getdi, Xocalı faciəsi onun vaxtında törədildi-



ciolvlamaqla məzənnəsi siyasetini həyata keçirə bilməz. Belə olduğunu təqdirde bu, digər iqtisadi sferalara da öz məntəf təsirini göstərir. Necə ki, 2016-ci ildə ölkə iqtisadiyyatında 3.8 faiz kiçilmə baş verdi. Əger hökumət və Mərkəzi Bank sərt pul siyasetini davam etdirirsə, bu kiçilmə növbəti illərdə de təkrarlanıb bilər.

Ona görə də bu siyasetin uzun müddət davam etdirilə bilinməyəcəyini nəzərə alaraq, hesablaşmalar aparmışq. Həmçinin 2018-2019-cu illərdə kreditləşmə səviyyəsinin artırılmasını da nəzərə almışq. Digər faktorlar dəyişməzse, belə olduğunu təqdirde dediyim kimi, 1 dollar 3.5 manat səviyyəsinə qədər yüksələcək. Ancaq ümidi edirik ki, bu, baş verməyəcək".

R. Həsənov mart ayı üçün manatın məzənnəsində hansı dəyişikliyin olacağının bağlı da proqnoz verib: "Bəzilərinin söylədiyi kimi dolların 1.30 AZN olma ehtimalı ümumiyyətlə, sıfır bərabərdir. Ancaq 1.90 ətrafında bir məzənnənin və 2 manat psixoloji həddin hələ ki, mart ayında davam edəcəyini gözlüyrik. Həzirki valyuta tələbi və valyuta bazarında indiki situasiya nəzərə alınarsa, mart ayında tələbin artması fonunda 2 manatlıq psixoloji həddin keçiləcəyini proqnozlaşdırırıq. Bu baxımdan da düşüñürəm ki, manatın dollara nisbətdə 1.80-2 AZN arasındaki məzənnəsi bir neçə ay bundan sonra da öz mövcudluğunu qoruyub saxlayacaq".

□ Əli RƏİS

Manatın məzənnəsi 3 il sabit qalacaq?

Ekspert beynəlxalq reytinq agentliyinin proqnozunu bölüşmür; "2019-cu ildə bir dollar təxminən 3-3.5 manat səviyyəsinə qalxa bilər"

"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanda 2019-cu ilin sonuna qədər ABŞ dollarının orta məzənnəsinin 1.89 manat olacağını ehtimal edir. "Report" agentliyinin məlumatına görə, hesabatda yaxın 3 ildə dünya bazarında "Brent" markalı neftin orta illik qiyməti ilə də bağlı proqnoz açıqlanıb. Proqnoza görə, agentlik 2017-ci ildə neftin orta qiymətinin 45, 2018-ci ildə 55, 2019-cu ildə isə 60 dollar olacağını gözləyir.

Ancaq qeyd edək ki, agentliyin manatla bağlı bundan önceki proqnozu özünü doğrultmayıb. Belə ki, öten ilin aprelində "Fitch" in analitik qrupunun rəhbəri Dmitry Vasiliev 6-12 ay ərzində manatın məzənnəsinin sabit qalacağını söyləmişdi. La-

kin belli olduğu kimi bu, baş verəndə və 2016-ci ilin oktyabrından başlayaraq manat dollarla nisbətən davamlı dəyer itirdi. Agentlik Azərbaycanın reytinqinə sonuncu dəfə öten ilin fevralında "əl gəzdirib". Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqi "BBB-" səviyyəsindən "BB+" səviyyəsinə endirilmişdi. Reytinqin dəyişilməsi ilə bağlı proqnoz "mənfi"dir. Hesabatda bildirildi ki, buna səbəb neftin ucuzlaşmasıdır.

Məsələ ilə bağlı "Yeni Məsəvət" a danışan iqtisadçı ekspert Rəşad Həsənov manatın məzənnəsi ilə bağlı öz hesablamalarının olduğunu dedi: "Azərbaycanda neft qiymətləri bugünkü səviyyəni saxladığı təqdirdə, eyni zamanda 30-30 Mərkəzi Bank tərəfindən pul siyaseti ilə bağlı yayılan hesabatdan götürülmüş tədiyyə balansının kəsiri ehtimalı da nəzərə alınır. Bu kəsir 5 milyard dollarlardır. Bu günə qədər bütün ehtimalları məhz Mərkəzi Bank tərəfindən proqnozlaşdırılan 5 mil-

cə xərcləməsi, ixracda qeyri-neft məhsullarının həcmi və digər bu kimi sahələrin dinamikası nəzərə alındıqda, 2017-ci ilin sonuna biziñ manat üçün proqnozümüz 2.20 və bunun üzərində olan bir rəqəmdir. Ümumilikdə, 2.20 və 2.50 arası rəqəmlər müşahidə oluna bilər. Ancaq stabilşəmə üçün tərəfimizdən bir ABŞ dollarının dəyəri 2.20 AZN olaraq qiymətləndirilib. Bu hesablamalar aparılarak daxili və xarici faktorlar, tədiyyə balansının göstəriciləri və eyni zamanda 2016-ci il de-kabrin 30-30 Mərkəzi Bank tərəfindən pul siyaseti ilə bağlı yayılan hesabatdan götürülmüş tədiyyə balansının kəsiri ehtimalı da nəzərə alınır. Bu kəsir 5 milyard dollarlardır. Bu günə qədər bütün ehtimalları məhz Mərkəzi Bank tərəfindən proqnozlaşdırılan 5 mil-

lətməyə çalışacaq: "Hələlik isə digər istiqamətlərdə, yəni birbaşa xarici investisiyalanın cəlb, qeyri-neft ixracının artırılması kimi məsələlər həll edilmədiyini məddətə hökumət çalışacaq ki, Mərkəzi Bank vasitəsi ilə dəha sərt pul-kredit siyaseti həyata keçirsin. Yəni hökumət, manat kütłüsini tənzimlemək, müyəyen qədər məzənnənin daha sürətli dəyişməsinin qarşısını almağa çalışacaq. Ancaq dünüşmərəm ki, "Fitch" in proqnozlaşdırıldığı kimi 2019-cu ilə qədər dollar 1.89 manat olacaq. Hesab edirəm ki, 2019-cu ildə bir dollar təxminən 3-3.5 manat səviyyəsinə qalxa bilər. Ancaq status-kvo qorunarsa, qeyd etdiyim rəqəmləri görecəyik. Söhbət qeyri-neft sektorunda 2016-ci ildə olduğu kimi azalmanın baş vermesindən və ya sabit qalması halından gedir. Onu da nəzərə alırsak, uzun müddət hökumət manat kütłüsini

di. O ordu yaratmağımıza mane oldu. Onun fikri-zikri o iddi ki, Moskva ona kömək edəcək. Rusiyada sonda ona kömək etmedi. Nə qədər Rusiyaya yalvarsa da, xeyri olmadı. Ona görə də, ermənilər addım-addım torpaqlarımızı işğal edirdi, sonda da Xocalı faciəsi baş verdi. Nəticədə istefaya göndərildi".

Sabiq nazir Ayaz Mütəllibovun olmadığı tarixdə cəbhə hakimiyətinə qədər itirilən Şuşa və Laçın məsələsinə də toxundu: "Yaqub Məmmədov Ayaz Mütəllibovun nümayəndəsi idi. Mayın 8-də Şuşa işğal olununda hakimiyətdə Yaqub Məmmədov idi, Milli Məclisin sədri kimi prezident səlahiyyətərini icra edirdi. Tarixə baxın, sonra

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin İrana səfəri son günlərin əsas müzakirə edilən məsələlərdən biri oldu. Ekspertlər bu səfərdən sonra rəsmi Tehrannın Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı mühüm addımlar atdığını deyirlər.

Araz çayı üzərində realaşdırılan "Xudafərin və Qız qalası" su-elektrik stansiyalarının tikintisinin müzakirəsinin sıradan bir hadisə olmadığı deyilir. Maraqlıdır ki, tikiłecək su elektrik stansiyasının Azərbaycan tərəfi erməni işğalı altındadır. Bu isə ondan xəbər verir ki, İran bu ərazilərin azad edilməsi üçün önəmli addımlar atacaq dövlətlərdən biri olmağa məcburdur. Artıq İran tərəfi stansiyanın tikilişi üçün hərəkətə keçib, lakin Azərbaycan tərəfin bu imkanları yoxdur.

Politoloq Elxan Şahinoğlu Ş. Mustafayevin Güney Azərbaycanda keçirdiyi tədbirlərin sıradan bir hadisə olmadığı qənaətindədir: "Şahin Mustafayevin keçən həftə İrana səfəri diqqəti cəlb edir. Onun İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi (həm də İran-Azərbaycan birgə işçi komissiyasının həmsədridir) Tehranda deyil, məhz Güney Azərbaycanın şəhərlərində keçirdiyi birgə iqtisadi tədbirlər önemli idi. Azərbaycanla İran arasındaki əməkdaşlığın genişlənməsi Arazın hər iki tərəfində yaşayış azərbaycanlılar arasında temasları və gediş-gelişi artırmağa imkan verir. Bu baxımdan İranın Neftçalada avtomobil istehsal edəcək zavod tikməsi, Pirallahida dərman istehsal edən fabrikin inşasına başlaması, qeyd edildiyi kimi iki ölkəni birləşdirən dəmir-yolu tikintisinin sona yaxınlaşması və planlaşdırılan digər ortaq layihələr ilk növbədə İranda və Azərbaycanda yaşayan millətlərin xeyrinədir. Qəbəle ilə Urmiya arasında təyyarə reysinin açılması xəbərinin anons edilməsi İranda və Azərbaycana turist axınıni artıracaq. Ümumiyyətlə hər il keçirilən Novruz bayramlarında İrandan Azərbaycana gələn turistlərin sayı artır və artıq İran vətəndaşları yalnız Bakıya deyil, Şəki, Qəbələ, Quba kimi turistik məkanlarda rahat istirahət edirlər. Şahin Mustafayevin İrana səfəri Araz çayı üzərində realaşdırılan "Xudafərin və Qız qalası" su elektrik stansiyalarının tikintisinin müzakirəsi ilə de yadda qaldı. Bu layihənin realaşması həm iqtisadi, həm də geosiyasi baxımdan Azərbaycan üçün vacibdir. Bu layihənin təşəbbüskarı Azərbaycan prezidenti İlham Əliyevdir. Doğrudur bu layihə hələ SSRİ dövründə müzakirə predmeti idi. Ancaq real olaraq "Xudafərin" və "Qız qalası" hidro-qovşaqlarının və su-elektrik stansiyalarının tikintisinin davam etdirilmesi, istismarı,

energetika və su ehtiyatlarının istifadə sahəsində əməkdaşlıq haqqında saziş 2016-ci ilin fevralın 23-də imzalanıb. Layihələr hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunub. Layihə Azərbaycan torpaqlarının suvarılması na böyük imkanlar yaradacaq. Layihə çərçivəsində tikilmiş bəndin hündürlüyü 64

inşaatçılarına hücum çəkərsə, bu İrana qarşı da təxribat kimi qiymətləndiriləcək. Çünkü Araz çayı üzərindəki su elektrik stansiyası Azərbaycanla yanaşı İrana da məxsusdur. Ermenistan hakimiyəti tikintiyə qarşı təxribat həyata keçirərə, İranla üz-üzə qalacaq. Rəsmi İrəvan isə İrandan qorxur. Ona görə də Bakının Tehranla birgə Araz

yası iradəsinin, ölkələrimiz arasında strateji əməkdaşlıq səviyyəsinə yüksəlmisi əlaqələrin təzahüründür". Bu, o deməkdir ki, hələ işğala son qoymamış Azərbaycanın müxtəlif yollarla Araz çayı üzərində su elektrik stansiyasının tikintisine başlamasına Tehran da razıdır. Bu məsələyə rəsmi İrəvanın reaksiyası hələ yoxdur. Ancaq bütün hallarda bu

Bakı İrəvan Ermənistandən

Uzaqlaşdırır - Azərbaycanlı

nazırın İran sefərinin pərdəarxası

Elxan Şahinoğlu: "Tehranın Bakı ilə İrəvan arasında balans saxlaması getdikcə çətinləşəcək"



metr, uzunluğu 400 metmdir. Su tutumu 1,6 milyard kub-metrdir".

Politoloq layihənin siyasi əhəmiyyətindən söz açdı: "Bu layihənin siyasi əhəmiyyəti ondadır ki, sazişdə hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri bəyan edilir, BMT qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpə edilməsinin zəruriliyi, hər iki tərəfin su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanıb. Məsələ burasındadır ki, tikiłecək su elektrik stansiyasının Azərbaycan tərəfi erməni separatçılarının işğalı altındağıdır. Yeni işğala baxmayaraq, Azərbaycan İranla birgə Araz çayı üzərində su elektrik stansiyasının tikintisine davam edəcək. Bunun realaşdırmasının isə iki yolu var. Birinci yol odur ki, Arazın Azərbaycan tərəfi işğaldan azad olunmalıdır ki, su elektrik stansiyasının Azərbaycan tərəfdən de tikintisi başlasın. İkinci yol da var. Azərbaycan inşaatçıları təhlükəsizlik təminatı altında İran tərəfdən Arazın Azərbaycan tərəfəne keçib tikinti işləri ne başlayacaqlar. Əgər erməni separatçıları Azərbaycanın işğal olunmuş ərazilərində icrasına başlanılaçaq. "Xudafərin" və "Qız qalası" layihəsinin Azərbaycanın işğal olunmuş ərazilərində icrasına başlanılaçaq. "Xudafərin" və "Qız qalası" layihəsi prezident İlham Əliyevin və onun İranlı həmkarı Həsən Ruhaninin si-

tikintini İrəvan nə Bakıya, nə də Tehrana qadağan edə bilər. Beləliklə, rəsmi Bakı Dağlıq Qarabağ ətrafında işğal altındaki bölgələrdə Ermənistən ordusuna diskomfort yaratmaqdə davam edir. Bir tərəfdən Azərbaycan ordusu Ermənistən ordusunun işğal altındaki postlarını, canlı qüvvəsini və hərbi texnikasını vurur, ikinci tərəfdən Araz çayı üzərində tikintisi planlaşdırılan su elektrik stansiyası İrəvanı Tehranla qarşı-qarşıya qoyacaq. İranın Azərbaycanla Ermənistən arasında balans saxlaması getdikcə çətinləşəcək. İranda yaşayış azərbaycanlılar Dağlıq Qarabağın işğali əleyhine çıxırlar və onların feallığı artdıqca Tehran bu amillə hesablaşmaq məcburiyyətində qalacaq. İran ordusunda və təhlükəsizlik xidmətlərində de milliyyətə azərbaycanlıların sayı az deyil. Bəli, onlar İran dövlətinə xidmət edirlər, ancaq bir çoxunun milli mənsubiyyəti onları Ermənistənin işğalçı siyasetinə qarşı mövqə ortaya qoymağa həvəsləndirə bilər. Məsələn, Dağlıq Qarabağda lokal toqquşmaların miqyası artdıqca İranda azərbaycanlıların qalıcı qurbanı olub, reyslər və şəppardalar səkülərək daşınır". Azərbaycanın iqtisadi inkişaf naziri prezident İlham Əliyevin tapşırığı ilə Qarabağdakı Cocuq Mərcanlı kəndinin bərpasını xatırladaraq belə bir ifadə də işlədib: "Xudafərin" və "Qız qalası" layihəsinin Azərbaycanın işğal olunmuş ərazilərində icrasına başlanılaçaq. "Xudafərin" və "Qız qalası" layihəsi prezident İlham Əliyevin və onun İranlı həmkarı Həsən Ruhaninin si-

□ Cəvənşir Abbaslı

O cəlladlar sovgatlıq
beçə kimi cələklənib
gətirilməliydi...



Xəlid KAZIMLI

O gündən 25 il keçib, amma o günün faciəsi, dəhşətləri unudulmayıb. 100 il keçəcək, yənə Xocalı qətləmli unudulmayıacaq. Bu 25 ilde müxtəlif faciələrdə minlərlə vətəndaşımızı itirmiş. Hər il qəzalarında 1000-dən çox vətəndaşımız həlak olur. Dəhşətli statistikadır. Ancaq millet müxtəlif qəzalarada ölen vətəndaşlarımızın faciəsini yalnız bir neçə gün müzakirə edir, ürəyinə salır, üstündən 40 gün, 1 il keçir, həmin faciə yalnız itkiyə birbaşa məruz qalan ailələrin yaddaşında qalır, başqları onu unudur.

Xocalı qətləmli isə unudulan faciələrdən deyil. O da, 20 Yanvar faciəsi de birbaşa xalqın yaddaşına yazılıb.

Bəzən ele adamlar tapılır ki, onlar 20 Yanvarın və ya 26 Fevralın hansı hadisə ilə eləmətdər olduğunu bilmirlər. Belə adamlar keçmişdə də olub, indi də var, gələcəkdə də olacaq. Onlar azdırılar, barmaqla sayılacaq qədərdirler. Əksəriyyət o günlərin mahiyyətini də bilsə, əhəmiyyətini de.

Məşhur ifade ilə desək, milli faciələrimizin günüňü bilməyənlər, o günlərə ehtiram göstərməyənlər bizdən deyil.

Xocalı qətləmli bütün xalqımızın, ayrı-ayrılıqla hər birimizin faciəsidir. O qətləmli hər birimiz qurban gedə bilərdik. Həmin o dəhşətli hadisələr hər birimizin aile üzvlərinin başına gələ bilərdi.

Cənubi orada öldürülənlərin, yaralananların, əsir götürülenlərin yeganə günahı Azərbaycan türkү olmalarıydı. Erməni və rus silahlılarının törendiyi qətləm şəxsi, məhəlli, hətta hərbi xarakter daşıymirdı. Hərbə mülli insanlara güllə atmaq qaydası, səhəbəti yoxdur. Atanlar avtomatik olaraq hərbi canı olur.

26 fevral gecəsi qatillərin başlıca məqsədi 1988-ci ilin fevralın 28-də Sumqayıtda baş vermiş və bir qrup erməni millətindən olan şəxslərin ölümü ilə nəticələnmiş məsum hadisənin qisasını almaq olub.

Sonradan Sumqayıt hadisələrinin əsas fitnəkarının məhz erməni Qriqoryan olduğu sənədlərə sübuta yetirilsə də, ölenlərdən ən azı 5-ni bu adamın şəxşən öldürdüyü aydınlaşsa da, Sumqayıt faciəsinə görə məsuliyyət Azərbaycanın üstündə qaldı.

Xocalı faciəsi məhz həmin hadisənin 4-cü ildönümündə həyata keçirildi və faciənin, vəhşətin, dəhşətin miqyası on qat böyük oldu.

İndi ermənilər 25 ildir Xocalı faciəsinin məsuliyyətindən yayınmağa çalışırlar. Bəzən onlar hansıa fitnəkar, xəyanətkar azərbaycanlılar tapır, onları yazılırlar, ifadələri əsasında "bu faciəyə görə günahın heç də onlarda olmadığını" isbat etməyə çalışırlar. Ancaq xeyri yoxdur. Hansıa konkret şəxslərə, siyasi təşkilatı nifrəti, qərəzi olan adamların verdikləri saxta ifadələr tarixi həqiqətin üstünə pərdə çəkə bilər.

Xocalı qətləməni töredənlər, bu hərbi cinayəti planlaşdırınlar və həyata keçirənlərin çoxu sağdır və yeri gələndə öz "rəsadətli döyüş yolları" barədə dastan bağlayır, öyünürler.

Biz zəif olduq, başısoyuqluq etdik, bir az da beynəlxalq birliklər səsimizə səs vermədilər, o hərbi caniləri Haaqa tribunalında mühakimə etdirə bilmədik. Bosniyada qətləmli məruz qalan bosnaklara görə Haaqa tribunalı serb generalları, aşağı rütbeli zabitləri, hətta Serbiyanın sabiq prezidenti Slabodan Milošević mühakimə etdi, amma biz yüzlərlə dinc, silahsız insanı güllələyib öldürən erməni cəlladlarının birini de müttəhimlər kürsüsündə oturtmayı bacarmadıq.

Heç olmasa, yəhudilər kimi də edə, o cəlladları orda-burda ovlatdırda da bilmədik. Yeni yaranmış İsrail dövləti almanın nasistlərinin rehbərlərdən və yəhudi qırğınıñ müəlliflərdən biri olan Adolf Eyymani Argentinadan paketləyib gətirə bildi, amma biz burdan-bura Rusiyada, Gürcüstanda, başqa yaxın ölkələrdə yaşayan Xocalı cəlladlarının ikisini belə sovgatlıq beçə kimi cələkləyib gətirə bilmədi. Bu işlə məşğul olan xüsusi və rəsmi qruplar olmayıdı, olmadı.

Ancaq bu iş belə getməyəcək. Bu qətləm, bu faciə unudulmadığı kimi, cəzasız da qalmayacaq. Üstündən daha uzun illər keçəsə də, o məsum insanların qanının bədəli ödənəcək. Uzun illərdən sonra Xocalı qətləmli haqqında kitablardan oxuyan ermənilər üzləşdikləri problemlərin qarşısında qalandı özecdadlarına lənət oxuyaqlar, onların nə qədər amansızlıq, vəhşilik etdiyini etiraf etməli olacaqlar.

Ne qədər ki, gec deyil, Azərbaycanın hüquq-mühafizə organları Xocalı cəlladlarının siyahısını tərtib edərək, onların ovunu təşkil etməlidirlər. Bu, çox da çətin iş deyil. Lazım gələndə MİS reisine şillə vurub Xabarovska qəcmış adamı tapıb, tutub getirirlər.

Dilimizdə məşhur "Yuxum çin ol-du" ifadəsinin həqiqi mənasını mənə bilirsınızmı kim öyrətdi? Deyim də kim - Rusiya Federasiyası müdafiə naziri Sergey Kujugut oğlu Şoyqu!

Məhz o, mənə özü dedi ki, qədim türk, o cümlədən Tuva dilində "şin" sözü "həqiqət, realliq" mənasını verir. Mənim üçün kəşf kimi görünən bu hadisə, Şoyqu üçün çox adı, sadə məntiq çərcivəsində izah olunan xırda, həm də şəxsi bir məsələ idi. Leytenant rütbəsindən sonra dərhal general-major paqonlarına yiye-lənmiş bu çox müdrik insan, gözlərini yumub ağızını açdı mənim üçün.

Sergey Şoyqunun zəngin yaddaş dəftərcəsindən bu dramatik epizod, məncə, heç vaxt silinən deyil. "Həqiqət" mənasını verən bu qədim türk sözü ilə Sergey Kujugut oğlu Şoyqu, hələ uşaqlıq vaxtlarında, atası Kujugut tanış edib. Nəcə tanış edib, harda... həəə, bu barədə indi mən size çox maraqlı bir əhvalatı danişmaq istəyirəm.

Sergey Şoyqunun dünyaya göz açdığı uzaq Tuva diyarı Rusiya Federasiyasının ən ucqar, mən deyərdim, ən it-bat ünvanlarından biridir. 1944-cü ildə SSRİ tərkibinə könüllü şəkildə qatılmış bu diyarda əhalinin pasportlaşması əvvəlcə ciddi manənlərlə üzlesir. Pasportçu rus qadınları burda yerli əhalil ilə öz aralarında əvvəlcə dil tapıb ünsiyyət qura bilmirlər. Bir çox rəsmi sənədlərdə kobud səhvələr yol verirlər. Çanaq hemişə kasıbin başındada çartlar. Şoyqunun atası Kujugut də bu cür səhvərin növbəti zavallı qurbanına چəvrilir. Pasportunu açarkən görür, ay dadi-bidad, familyası ilə adının yeri tərs düşüb. Yaziq neynəsin? Məcbur qalır həmin bu tale hökmü ilə razılaşmağa. Bir müddət, görür-nür, bu təs pasportuna qətiyyən isinişmir. Yorulur ruslara başa salmaqdan ki, bəs həqiqi adı filan-filandı, sənəddəki kimi deyil. Ancaq bu cür demaqoqluğun, ipe-sapa yatma-maği eks reaksiya yaradır yuxarılıarda. Ruslar onun həqiqətpərəstliyini görüb, yazıçı bir başqa cür dəyərləndirirlər. Götürüb, qəzet redaktoru təyin edirlər.

Qəzet də nə qəzet - Moskvada çıxan "Pravda"nın qısa xülasəsi.

Şoyqunun atası bu təyinatı alıb, əvvəlcə bərk sevinə də, axırdı dərin xəyallara dalır. Bilmir "Pravda" kəlmesini tuva türkcəsinə necə tərcümə etsin. Məcbur qalır yerli şamanlara müraciət etməyə. Şamanlar da o düyünün birtehər açıb yazığa izah edirlər ki, qəm yema. Bəs "Pravda" sözünün türkcə analoqu "ŞIN"di, vəs-salam.

Həmin "Şin" qəzetiñin uzun zaman baş redaktoru işləmiş Kujugut Sere oğlu Şoyqu sonalar keçir bədii yaradılıcığa.



Bir türk generalı Rusiya ordusuna

necə rəhbər gətirildi - ilginc arasdırma

Sergey Şoyqu Yeltsini Sibirdə şamanlara müalicə etdirib, Putinin məşhur fotosessiyasını Tuvada çəkdirib; Çingizxanın müharibə və ordu taktikasını rus əsgərinə öyrədib...

Həqiqətpərəstliyini, "şin"ə olan sonsuz sədaqətini, məhəbbətini isə oğlu Sergeyə ötürür.

Amma...

Amma odlu-alovlu o vaxtki narahat Rusiyadan qaçıb dünyanın sanki qurtaracağına köçmüş bu rus mütəxəssis qadınlarına, gəlin, eyni gözlə baxmayaq. Aralarında görünü "adam dilində" danışanlar da var di. Belələrindən biri - Oryol vilayətindən gəlmis İrina Aleksandrova Antipova, təlyn hökmü ilə o vaxt həmin bəxtsiz türk balasıyla görüşür. Başqaları kimi səhv demir bu yaxşı Kujuguetin adını. Bu da bəs edir ki, aralarındaki isti münasibətlər sonra məhəbbətə əvvirlən. Ailenin ilki - qaragoz oğlan uşağı, deyilənə görə, hələ beşikdəyken öz qeyri-adiliyi ilə başqalarından seçilirmiş. 1955-ci ilin mayında doğulmuş həmin Sergey Şoyqunun, sözsüz, bir türk adı da var. Yeni atası Kujugut Şoyqunun başına gəlmiş "ad-familya macərası", məncə, növbəti dəfə onun da bəxtinə yazılıb.

Həmin o adı Şoyquya piçildəsam, görəsən, nə baş vərər indi, həəə? Qan yaddaşı dərin yuxudan oyanarmı heç? Anası İrina belə hərəkət edib vaxtile. Başqalarından fərqli olaraq Şoyqunun bəxtsiz atasını öz həqiqi adıyla səsləyib.

Segey Şoyqunun psixoloji portretini yaradarkən diqqəti

olmalı, bütün bu incəlikləri göz ardına vurmamalıq.

Söhbətimizin bu şirin nöqtəsində ata Şoyquyla birdəfəlik vidalaşıb, keçək oğul Şoyquunun hayat macəralarına.

1977-ci ildə Krasnoyarsk Politexnik İnstututunu "tikinti mühəndisi" diplому ilə bitiren Sergey Şoyqu başqaları kimi dabanına tüpürüb yad ünvanlarda öz bəxtini sınamır. Qayıdır doğma Tuva diyarına. Tikinti meydancalarında gecəni gündüzə qataraq müsbət nəticələr qazanır bu çətin, həm də əsəbi sahədə. Yerli kommunist rəhbərliyinin marağını özünə cəlb etməyi bacarı. Nəticədə, namızədliyi rəhbər vəzifələre layiq görülür. Şoyqu, bir de gününü açıb, görür ki, artıq Moskvadadır. Kabine-tin pəncərələrindən Kremlin cəlbedici qala divarları görünür.

Bu da, səbəbsiz deyil. Atası Boris Yeltsin arasındakı isti münasibətlərin məntiqi nəticəsidir. Qisası, məhz bu zaman, 90-ci illərin əvvəlində Şoyqunun bəxt ulduzu gur alıshıb, qoşular Kremlin al ulduzalarına. Şoyqunun bir vacib cəhəti var - o, əla komanda üzvüdür. Yeltsin komandasında o, ele ilk günlərdən, öz sədaqəti ilə başqalarını kölgədə qoyur. Yox yerdə Fövqələdə Hallar Nazırlığını yaradıb başqaları kimi göze kül üfürmür. Tam eksinə, girişir əməli fealiyyətə.

1993-cü ildə, 3 oktyabrda

4-nə keçən gecə Şoyqu öz etibarını bire min artırır Yeltsinin gözündə. Öz cəbbəxanasından çıxardığı sursatı, silahları Yeltsin tərefdarlarına paylayır. 1996-ci il seckiləri zamanı təleyi tükdən asılı Yeltsin yene de bax bu Çingiz xan övladını xatırlayır. Seçki qərargahını Şoyqua tapşırıb yenə de uduzmur.

Məhz bundan sonra Sergey Şoyqu Kreml tanrılarıyla eyni status qazanaraq Rusiya Federasiyası Təhlükəsizlik Şurası üzvü seçilir. 2012-ci idən, yadda saxlayın, onun bu statusu daimi karakter alır.

Ancaq qəribedir, bu gur siyasi fealiyyəti dövründə belə, Şoyqu öz vətəni Tuva ilə, qədim türklərin "şin" ruhuyla öz daimi mistik... beli, məhz mistik əlaqələrini unutmur, kəsmir. Yeltsini növbəti dərin stressdən, yuvarlandığı içki aludəciliyindən məhz Tuva şamanları vasitəsilə çıxarır.

Bələliklə, Şoyqunun "daimi statusu" nu təkcə ele Rusiya Federasiyası Təhlükəsizlik Şurası ilə məhdudlaşdırılmadı düzgün olmaz. Sibir şamanları arasında da onun "daimi statusu" mövcuddu, biləsiz. O, daim güclü ekstrasenslərin əhatəsindədir. Deyilənə görə, lap elə uşaqlıq dövründən məşhur bir Tuva şamanıyla dostluq edib bu əlaqəsini indiyədək saxlayır. Atası kimi, müalicəvi otlardan baş çıxarır, bəzən özü şəxsən girişir bu otlardan

dərman hazırlamağa. Sonralar, Putinin qılıncının arxası da, qabağı da kəsdiyi vaxtlar Şoyqu bu təcrübəsinə yenə də müraciət edəcək. Vladimir Putin doğma Tuvasına dərtib gətirib, ona burdakı füsunkar Turan mənzərələrini sevdirecək. Son nəticədə, Vladimir Putin məhz bu Çingiz xan diyarlarında öz məşhur fotosessiyasını keçirəcək. Qurşağıdək soyunaraq dəryada baliq sevdasına düşəcək orda.

İndi Sergey Şoyqu bu Çingiz xan mistikasını, ənənəsini Rusiya ordusu sıralarında təcrübədən keçirir bəlkə də. Şamanlarla kəşfiyyatçıları xüsusi dəstələrə cəmləyib qeybdən informasiya almaq istəyir. NATO-nun belini qırmaq istəyir bu qədim Çingiz xan ənənələri üzərində.

Bu Tuva balasının Rusiya hərbi naziri kürsüsüne geliş dərəcədən 2012-ci ilin 6 noyabr tarixində. Sade olmır bu təyinat. Ele sabahı günü münəccimlər ordusu, sifariş əsasında bu təyinata kölgə salmaq isteyirlər. Aleksandr Leuşkanova, volqoqradlı astroloqa, Şoyqu-nun ulduz falını sifariş edib iddia edirlər ki, bəs guya göy cismələri bu təyinatın tam ziddidir. Guya ulduzlar deyir ki, Şoyqu bir-iki il sonra mütləq Rusiya prezidenti kürsüsüne yiye çıxacaq.

Düdü bu, əslində bir cavab olur Sergey Şoyqunun mistik "şin" təcrübələrinə. Rəqibləri elə bilir, guya bu təyinat Tuva şamanlarının xidmətidir. Guya Şoyqu bu vəzifəsinə qazanmağa xatir, min cür cadu-pitidən istifadə edib. Timuçin kimi yer-

Lakin...

Lakin Şoyqu təkcə Çingiz xan ənənələrini deyil, həm də köhnə sovet ənənələrini, təcrübəni davam etdirir Rusiya Baş Ordu Qərargahının tam razılığı ilə. Misal üçün, o, Moskva parklarının birində iri ölçülü məşhur Reyxstaq marketini quraşdırıb. Sonra da gənc kadetlərə, Suvorov adına hərbi məktəb məzunilarına əmr edib ki, bu maketi həqiqi Reyxstaq biliib, onu 1945-ci idəkimi yenidən feth etsinlər. Maketin ətrafində gənc təxibatçıların məxfi bazası mövcuddu. Partizan düşərgəsinin açılışı isə gələn ilə planlaşdırılır.

Gənc istedadları, elmi-texniki kadrları ordu sıralarına cəlb etməyə xatir Şoyqu görün bir hansı fəndə əl atıb? Öz Çingiz xan...üzr isteyirəm, Rus ordusu tərkibində "elmi takımlar", "kiberordu" hissələri yaradaraq ən güclü gənc fizikləri, mexanika ustalarını, İKT mütəxəssislərini yığıb ora. Nəticədə, hemişə hərbi çəgirişə dodaq bütən gənc intellektuallar, indi tam tərsinə, orduda xidmet etməyə can atırlar. Indi bu ordu sıralarında elmi-texniki inkişafə tam şərait yaradılub axı. İntellektuallar bu takımlarda hərbi hazırlıq kursu keçib yeni-yeni silah növləri ixtira.

Bayaq yuxarıda dedim ki, bəs Şoyqunun bir məxfi türk adı da var. Deyəsən, o adı indi Şoyqunun qulağına piçıldamışın yaxşıdır. Bakıya növbəti səfəri zamanı onu gərək biz, məhz bu adıyla... öz adıyla çağırıq.

Görək, qan yaddaşının oyanmasına bu bəs edəcəkmi?

□ Həmid HERİSCİ

"Baxış bucağı"

Azərbaycan gündəminin əsas müzakirə mövzusu, təbiyi, Qarabağ cəbhəsindəki gərgin vəziyyətdir. Ermənistan ordusunun işgal altındaki ərazilərimizdəki təxribatçı hərəkətlərinin qarşısı alınsa da, "bu vəziyyət nə vaxta qədər davam edəcək" sualına müfəssəl cavab yoxdur. Beynəlxalq qanunlara əsasən Azərbaycanın hərbi əməliyyatlara başlayıb torpaqlarını təmizləmək hüququ olsa da, hələ ki, real illərlə başqa məsələləri diktə etməklədir. Füzuli bölgəsinə temsil edən deputat, Milli Məclis sədrinin müavini Bahar Muradova ilə bir sıra digər aktual məsələlərdən də bəhs edən səhbətimizdə əvvəlcə cəbhədəki vəziyyətdən danışdıq.

- *Bahar xanım, döyüş bölgəsində baş verənləri izləyirsinizmi? Sizdəki məlumatlar nadən ibarətdir? Nəcə bilirsiniz, na baş verir və bu gərginlik niyə məhz indi yaranıb?*

- Mən hesab edirəm ki, bu müddət təsadüfi seçilmeyib. Bu günələr biz Xocalı soyqırımı 25 illiyini qeyd edirik və bütün dünya ölkələrində bu kampaniya geniş vüsət alıb. Təkcə azərbaycanlılar yox, artıq başqa ölkələrin tanınmış ictimai-siyasi xadimləri bu kampanianın önündə gedirlər, ona fəal şəkildə qatılırlar və Ermənistən təcavüzkər siyaseti, o cümlədən onu həyata keçirmək üçün insanlıq eleyhine tövətdiyi cinayətləri siddəti şəkildə qinayırlar.

Üstəlik də fevral ayının 20-də Dağlıq Qarabağda keçirilən "referendum"la bağlı dünən ictimaiyyətinin, beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələrin açıqlamaları Ermənistən isteklərinə rəğmən, kifayət qədər kəskin və qinayıcı oldu. Ermənistən getdikcə bu məsələdə daha artıq qınaq obyekti olduğunu hiss edir və nə Dağlıq Qarabağın tanidlılması istiqamətində, nə Azərbaycan ərazilərində möhkəmlənmək istiqamətində uğur qazanmayaqاقını bilir və danışıqlar prosesində de imitasiya xətrinə iştirak etmək artıq getdikcə daha çox mümkünsüz olur. Ona görə də belə təxribatlar torətməklə diqqəti başqa istiqamətə yönəltmək və ən azı bu vəsiyyətə ilə danışıqlar prosesini ləğitmək, onu daha arxa plana atmaq istəyirlər. Yəni, dünyə ictimaiyyətinin başı yalnız döyüşləri saxlamağa, onun qarşısını almağa qarışın, sülh danışıqları arxa plana keçsin. Bununla da müəyyən müddətə öz ölkəsi içərisində ictimaiyyətin diqqətini hakimiyyətin cinayətkar siyasetindən yayın-dırmağa cəhd göstərirler. Biliyik ki, Ermənistəndə bu günlər hakimiyyətin siyasetinə qarşı çox ciddi etirazlar dağlığı başlayıb və bir qayda olaraq Ermənistəndə bu kimi hadisələr baş verəndə ictimai-siyasi durum gərginləşəndə mütləq cəbhədə təxribatlar töredilir. Artıq onlar buna adət ediblər. Vaxtaşırı həm özlərinin, həm də bizim əsgərlərimizin qanı tökülməyinçə, ele bil ki, bir növbətən rahat olmurlar.

- *Ermənistən daxilindəki qarşidurma mühitinin seçkiqabağı situasiyada pik həddə qalxması və bu səbəbdən diqqətin cəbhəyə yönəldiləsi cəhdləri faktdır. Sizə elə galımızı-*

dov da son iclasda "arxalı köpək qurd basar" misalını xatırlatdı. Cəbhədəki gərginliyi Sergey Lavrovun "Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil" açıqlaması, nazirin timsalında şimal qonşumuzun mövqeyi nə dərəcədə tətikləyir?

- Bəzən belə açıqlamalar dan çıxartmaq düzgün olmur. Cün-

bütün hallarda - həm diplomatik, həm də hərbi - istifadə etməlidir və edir. Hazırda bu təxribatların müəllifi Azərbaycan deyil. Ona görə də adını çekdiyiniz ölkənin buna münasibətinin necə olacaq ilə bağlı fikir söylemək doğru olmazdı. Bu, Azərbaycanın haqqıdır. Ali Baş Komandan, cənab prezident də bütün açıqlamalarında bunu vurğulayır ki, Azərbay-

oldu. Bu təyinatın ardınca hakim komandada ciddi dəyişikliklərin olacağı, ciddi islahatlara başlanacağı barədə təxminlər var. Sizdəki məlumatlar və gözləntiləri bilmək istərdik.

- Nəzərəalsaq ki, bizim keçən ilin payızında keçirdiyimiz referandumdakı dəyişiklərə görə belə bir addım atılmalı, qərar verilməli idi və bu qərar da verildi. Hesab edirəm ki, ar-

rindən de. Bu barede düşünmək və ya qərar vermek parlamentin işi deyil.

- *Bu arada əvvəl müzakirələri də gedir. Hesab olunur ki, adları beynəlxalq təşkilatların hesabatlarında əks olunmuş tanınmışlar da azadlığa buraxılacaq. Xüsusişə Qarabağ cəbhəsində ciddi proseslərin baş verdiyi döndəmdə, sizcə, bu məsələlərə növbəti əvvələ nöqtə*

"Hökumətin fəaliyyəti mütləq müzakirə mövzusu olacaq"

Bahar Muradova: "Əgər bu gün Ermənistən özünün təxribatı nəticəsində torpaqlarımızın bir qismini azad etməyə imkan yaranırsa, biz bunu etməliyik"

"İdarəetmədə çevik mexanizmlərin tapılması, müasir dövrün tələblərinə uyğun addımların atılması ilə bağlı proses davam edəcək"

ki, davamlı təxribatlarla düşmən ölkə Azərbaycan üçün hərbi əməliyyatlara başlayıb torpaqları azad etmək üçün bir şans yaradır? Yeri gəlmişkən, Milli Məclisdə də müharibə çağırışları səsləndi.

- Bəlkə də bu gün bizim bəzi nümayəndələrimizin çəğirişinə rəğmən, Azərbaycanın genişməq yəməni mühərabəyə başlaması birmənalı şəkildə dəyərləndirilə və yegana çıxış yolu kimi göstərile bilməz. Mən öz-özlüyündə Ermənistəni sülhə vadar etmənin iki yoldan istifadə etmənin tərefədaryiam. Azərbaycan bir əlinde sülh, bir əlinde hərbi yolunu tutaraq bu məsələ ilə məşğul olmalıdır. Yəni sülhün, sülh-yaratmanın, eləcədə də sülhə məcburətən bütün imkanlarından istifadə etməlidir.

- *Azərbaycanın hərbi əməliyyatlara başlaması Rusyanın Gürcüstan və ya Ukraynada olduğu kimi, Qarabağ məsələsinə də açıq müdaxilə etməsinə gətirib çıxara bilərmi?*

- Azərbaycanın hərbi əməliyyatlara başlamır, təmas xəttində Ermənistən törətdiyi təxribatlara cavab verir. Ermənistən tərefinin bütün hərəketini izləyir və atəş nöqtələrini, canlı qüvvələrini məhv edir. Azərbaycan ordusu içərimizə soxulub vacib yüksəklikləri ələ keçirmək istəyən düşməni geriye oturdur və haqlı olaraq çoxsaylı itkilər verməyə vadar edir. Ona görə də Azərbaycan düşən uyğun məqamlardan,

ki bəzi hallarda görürsən ki, bu cür açıqlamalar müəyyən dövrə və müəyyən məsələləri neytrallaşdırmağa yönəlmüş açıqlamalar olur, heç də sona qədər bizim düşündüyüümüz kimi olmur. Amma Ermənistən bütün bunlardan öz maraqlı üçün istifadə etməyə, hətta belə olmasa da, qələmə verməyə çalışır ki, guya bunlar Ermənistən maraqlı, məqsədləri üçün söylənilib. Mən qonşu ölkənin rəsmilərinin açıqlamaları ile Ermənistən təxribatlarını əlaqələndirmək istəməzdəm. Bir çox hallarda forpostun hərəketləri onun sahibinin maraqlarına tamamilə zidd olur. Onu bilirik ki, Ermənistən bütün dövrlərdə başqalarının marağının içərisində öz marağını güdüb.

- *Azərbaycanın hərbi əməliyyatlara başlaması Rusyanın Gürcüstan və ya Ukraynada olduğu kimi, Qarabağ məsələsinə də açıq müdaxilə etməsinə gətirib çıxara bilərmi?*

- Azərbaycanın hərbi əməliyyatlara başlamır, təmas xəttində Ermənistən tərefinin bütün hərəketini izləyir və atəş nöqtələrini, canlı qüvvələrini məhv edir. Azərbaycan ordusu içərimizə soxulub vacib yüksəklikləri ələ keçirmək istəyən düşməni geriye oturdur və haqlı olaraq çoxsaylı itkilər verməyə vadar edir. Ona görə də Azərbaycan düşən uyğun məqamlardan,



"Əfv sərəncamı gözləniləndir"

can hər zaman bu haqqı özündə saxlayır, heç bir vəchle erazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Bunun da formalarını özü vaxta, imkanlara uyğun olaraq seçəcək

- *Baş verən gərginliklərlə əlaqədar Füzuli bölgəsinə getməyi planlaşdırırsınız mı?*

- Əger qarsıda Xocalı soyqırımı ildönümü ilə əlaqədar yürüş olmasaydı, yəqin ki, mən indi artıq Füzulidə olmam idim. Çünkü cəbhədə müəyyən gərginliklər olduqda orda olmaq bizim borcumuzdur. Mən rayon rehbərliyi ilə əlaqə saxlamışam, narahatlıq üçün ciddi əsas olmadığı deyilib. Amma biz Xocalı soyqırımı qurbanlarının xatirəsinə olan borcumuzu verdikdən sonra Füzuliyə səfər edib hadisələrlə yerində taniş olmağı düşüñürəm.

- *Ötən həftə birinci vitse-prezidentin təyinati ilə bağlı prezident sərəncamı*

diçərətə atılmalı olan addımlar da atılacaq və islahatlar, idarəetmədə çevik mexanizmlərin tapılması, müasir dövrün tələblərinə uyğun addımların atılması ilə bağlı proses davam edəcək. Ona görə bunu qeyri-adi, əlahiddə məsələ kimi qələmə vermək düz deyil. Hesab edirəm ki, sözügedən sərəncamın özü və Mehriban xanım Əliyevanın deputat mandatından imtinasından sonra parlamentdəki boş yerlə əlaqədar seçkilər keçirilsə bilərmi?

- Bu, bir qaydadır. Qanunvericiliyə uyğun olaraq əlavətən ətrafında müzakirələr, diskussiyalar gedir. Bu normal parlament fealiyyətidir. Hökumət də ona görə parlamente gəlir ki, gördüyü işin hesabatını versin, hansısa insanları narahat edən məsələlərə aydınlaşdırır. Çünki məxtəlif problemlər var ki, millət vəkilləri gundelik olaraq onu parlamentin iclaslarında qaldırırlar və hökumətin iştirakı ilə bu məsələlər mütləq müzakirə mövzusu olacaq.

□ Elşad PAŞASOV



Şər haqda, emosiyasız

Zamin HACI
 zaminhaci@gmail.com

Xocalı faciəsinən 25 il keçməsi, ortada bir yuvarlaq rəqəmin olması istər-istəməz bəzi yekunlar vurmağa vadar edir. Ancaq bu yekunlar təessüf ki, yox kimidir. Mən faciənin neçə ölkədə soyqırımları kimi tanınması, harda yürüş keçirilməsi, hansı şəhərdə heykəl qoyulması temasında rəsmi təhlükətdən, o cümlədən, emosional tərzdə yaş morasımlarının dərsliklərə, uşaq bağçalarına qədər sıçraması yekun olaraq nəzərdə tutmuram. Bunlar əslində məsələnin mahiyyətindən uzaqlaşmaqdır.

Mahiyət isə odur ki, insanlıq, bəşəriyyət 25 il qabaq bir şəhəri də şərin qabağında tək qoyub. O cümlədən, biz azərbaycanlılar - ölkənin yerde qalan hissəsi Xocalının məhv edilməsinə faktiki göz yummuşuq, cüzi sayda hərbçinin müqavimətini çıxmış şərtiylə, dinc insanları tək buraxmışıq. Şərin qabağında tək qalmaq isə çox dəhşətlidir. Kütłevi şərin qabağında isə lap qorxundur. Bəşər tarixi bunu çox görüb. Şər kütləviləşəndə adiləşir. Özüne qoşulmaq istəməyənlərə "milli düşmən", "satqın" ləqəbləri yapışdırır. "Onların kökünü kəsməliyik", "Uşaqları əlime düşsə qanlarını içərem" - normal halda qorxunc olan belə cümlələr adı, gündəlik qayda kimi olur.

Faciəye emosiyadan kənar yanaşmağa davam etsək, biz bunu nəinki xaricdə layiqince (faciə haqda "layiqince" sözü necə sinik görünür!) tanıtmağa nail olmuşuq, heç özümüz də nə elədiyimizi dəqiq bilmirik. Misal üçün, Xocalı faciəsinə törədənlərin bu 25 ildə biri də cavab verməyib. Hər şeydən önce, dinc əhalini qırmaq, əsirləri öldürmək və işgəncə vermək beynəlxalq konvensiyalarda da eks olunan hərbi cinayətdir, bunun isə yüzlər faktı var. Hazırkı erməni prezidenti Sərkisyanın xarici jurnalist Tomas de Vaal-a intervüsündəki və "Qara bağ" adlı məşhur kitabda çıxan bu cümlə ən böyük sübutlardan biridir: "Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, onlar bizimlə zarafat edirlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz bu stereotipi qira bildik. Baş verenlər budur". Belə bir hərbi cinayətkar hələ də Qarabağ danışqlarında ermənistani təmsil edir. Azərbaycan rehbərliyi erməni xalqına müraciət edib danışq üçün başqa adamı, əli dinc insan qanına batmamış kəsi gəndərməyi istəyə bilməzdəm? Beynəlxalq aləmə də bu mesajı verməliyik.

Bəzən Xocalının Sumqayıt hadisələrinə cavab olduğunu vurğulayırlar erməni mənbələri. Ancaq cinayət və cəzanın müqyası baxımından bu iki hadisə heç üzələşmir. Sumqayıtda Xocalıdan 20 dəfə az insan ölmüşdü. (Yenə sinizm olduğunu anlayıram, ancaq başqa ölçü sistemimiz yoxdur). Eyni zamanda, kimin törətməsi mübahisələrini hələ bir qırğa qoyaq, Sumqayıta görə ölüm cəzası almış azərbaycanlı(lar) var axı. Bəs Xocalıya görə kime gözün üstdə qəşin var deyilib? Heç kime. O adamlar yenə sərbəst gəzib dolaşırlar.

Ümumiyyətə, rəsmi müstəvidən yanaşma mənfi neticələr verir. 25 il qabaq "Xocalıda 2 nəfər ölüb" deyən dövlət informasiya qurumları yenə iş başında. Onlar öz məddah jurnalist qurumları vasitəsiylə yenə də "Nazirlik məlumat verməsə, cəbhədən heç bir xəber yazmayı" göstərişi verirlər. Neticədə yene kasıblar, yetimlər vətən uğrunda həlak olurlar, şəhid statusu qazanırlar, varlıklar isə onların böyübüük, yaziq valideynlərinə şəkər tozu yardımçıları edirlər. Şər, yuxarıda yazdığını kimi, çox adıdır, banaldır, qətiyyət orijinal saýılmaz. İnsanın daxilindəki o vəhşi heyvanı çöle buraxmaq kifayətdir. Vəhşi heyvanları azadlıq tapmış insanlar çoxalan da isə qabağında durmaq çətindir.

İnformasiya müstəvisində yalanlardan əl çekməliyik. Örnək üçün, indi uşaqlara Xocalının yer üzündə silindiyini tədris edirik. 3-4 il qabaq BBC Xocalıdan reportaj hazırlamışdı - bu balaca şəhər yene de öz yerində qalır. Azərbaycanlıların öldürüldüyü küçələrdə ermənilər heç nə olmamış kimi yaşayırlar. Separatçı rejim Xocalının adını dəyişdirib İvanyan qubub. Bu, bir erməni generalın soyadıdır. Sovet ordusunda qulluq edib, mühərbiə başlayanda isə qoca vaxtında yenə döyüşə girib. Qəribə təsadüfdür - Xocalının tipik rus adını daşıyan yere dönməsi... (Çünki son yüz ilde erməni-türk qırğınılarının hamısının kökündə bir rus imperiyası barlığı var). Axi İvan adı dünyada rusların ümumi obrazının adı kimi tanınır, baxmayaraq kökü qədim ivrit-yəhudü dilindəki İohan adından gəlir. İohan - "Allahın bağışladı", "Tanrıının mərhəmet etdiyi" mənasındadır. Əcəb mərhəmet etdi... Sözləşisi, Xocalı kimi faciələr dünyadan hansıa ilahi qüvvə tərəfindən yaradılmışdır, guya kainatda bir nizam-intizam olması haqda əfsanələri de darmadağın edir. Tanrı varsa, o, 2 yaşı uşağın güllənib öldürülmesine niye göz yumurdu?

Bax, heç mən də yazımı emosiyasız bitirə bilmədim.

Ermənistən prezidenti Serj Sərkisyan Avropaya iki-günlük işgüzar sefərə gedir. Səfor çərcivesində onun Brüsseldə - Avropa Birliyinin (AB) iqtamətgahında adı çəkilən qurumla Ermənistən arasında yeni ikitərəfli anlaşmanın - çərçivə sazişinin müzakirəsi nəzərdə tutulur. AB ilə işgalçi ölkə arasında həmçinin azad ticərət zonalarının yaradılması haqda müqavilənin də müzakirə predmeti olacağı gözlənilir.

Brüsseldə isə, bəlli olduğu kimi, AB ilə yanaşı, NATO-nun da mənzil-qərargahı yerləşir. Ən maraqlı da odur ki, bu gün - fevralın 27-də Sərkisyan həmin qərargahda NATO baş katibi Yens Stoltenberglə görüşəcək - Avropa səfərinin birinci günündəcə. Bu barədə Şimali Atlantika alyansının sayındında yer alan xəbərdə bildirilir.

Belə görünür, Sərkisyan "bir gülə ilə iki, hətta bir neçə dovşan" vurmaq fikrine düşüb. Təbii ki, diqqəti səfərin Ermənistanda həlliədici əhəmiyyətli parlament seçki kampaniyasının pik vaxtına təsadüf eləməsi də çəkir. Söhbət nədən gedir?

Məsələ ondadır ki, Sərkisyanın bu səfəri əslində Avropa Birliyi ilə yanaşı, NATO-ya, bütövlükde Qərbe xərif bir məsajdır ki, Ermənistən ilk fürsətəcək Rusyanın vassali olmaqdan imtina edib, Qərbin çətri altına keçə bilər. Nəzərə alsaq ki, ermənilər tarixən satqınları ilə ad çıxarıblar ve öz maraqları namine həmişə öz sahiblərinin yerini asanca deyişiblər, deməli, bu mesaj ilk növbədə Moskvaya ünvanlanıb. Daha doğrusu, söhbət İrəvanın Kremlə qarşı növbəti demarşından gedir. Hər halda Brüssel görüşləri yüzdə yüz Kremlin ovqatını təlx edəcək.

İrəvanın belə bir demarşı 4 il önce də olmuşdu. O vaxt - 2013-cü ildə Ermənistən Kremlinin bir gözəğartması ilə son anda AB ilə assosiativ üzvlük haqqında müqaviləni imzalamadıqdan imtina edib, əvəzində Moskvadan yaratıldığı Avrasiya İttifaqına (Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqına) qoşulmuşdu. O vaxtdan Ermənistən bu addımı onun Qərbətə etibarını faktiki, sıfır endirmişdi. Ancaq erməni erməni olmazdı, əgər eyni vaxtda bir neçə ağa haqda düşünməsəydi.

Sərkisyan isə Brüssel temasları ilə daha bir mesajı əslində daxile - erməni elektoratına, lap dəqiqi, son vaxtlar xeyli feallaşmış Rusiyadan narazı qərbyönlü seçicilərə ünvanlaşmak istəyir: yəni ki, "mən elə həm də Qərbin adəmi ola biləməm".

Bəzi ehtimallara görə, AB və NATO rehbərliyi ilə görüşər Sərkisyan üçün həm də apələdəki parlament seçkilerinin neticələrinə münasibətdə Qərbin pozitiv rəyini almaq baxımından önem daşıyır. Qarşidakı seçkildə isə hakim partiyaların xeyrinə ciddi saxtalasdırma gözlənilir. Hətta erməni prezidentin AB ilə çərçivə sa-



Sərkisyanın məkrili gedisi -

Kremle qarşı demarsı, Bakıya şans

İşgalçının yeni oyunu: İrəvan Rusiyani Qərblə təhdid edir; Ermənistən prezidenti bu gün Brüsseldə NATO baş katibi ilə görüşəcək; düşmən ölkədə seçki ehtirasları pik həddə ikən Sərkisyan Avropada özünə təzə "krişa" axtarışına çıxıb...

zişini də seçki ilə bağlı siyasi zişini də seçki ilə bağlı siyasi bazarlıq qarşılığında imzalamaq niyyəti güddüyü bildirilir. Bir sözə, Sərkisyan Brüssel səfəri ilə eyni vaxtda bir neçə hədəf vurmağı düşünür.

Doğrudur, az önce Azərbaycan prezidenti İlham Əliyev de Brüsseldə olub, görüşlər keçirib. Lakin Ermənistən-dən fərqli olaraq, Azərbaycan da eyni məsələni deyir: "Bu vəziyyətlə razılaşüb minimal itkilerle məsələni həll etmeli, müəyyən ərazilərin qaytarılması ilə de razılaşmalyıq. Əgər etməsək, onda daha çox itkiler verəcəyik. İndi münaqişənin həll olunması şansı yaranıb və biz vaxt itirmədən bu na getməliyik", - Manukyan bildirib.

Moskvanın ikinci variantı Ermənistəndənaxili durumu gerçinləşdirmək və Sərkisyanı Moskvaya daha sadıq və loyal olan başqa alternativlə evezəlməkdir. Bele alternativ isə azy, üçdür - sabiq prezident Robert Köçəryan, keçmiş müdafiə naziri, az önce Sərkisyan'dan üz döndəmiş Seyran Ohanyan və indiki baş nazir, tər-təmiz Rusiya adımı Karen Karapetyan.

Moskvanın ikinci variantı Ermənistəndənaxili durumu gerçinləşdirmək və Sərkisyanı Moskvaya daha sadıq və loyal olan başqa alternativlə evezəlməkdir. Bele alternativ isə azy, üçdür - sabiq prezident Robert Köçəryan, keçmiş müdafiə naziri, az önce Sərkisyan'dan üz döndəmiş Seyran Ohanyan və indiki baş nazir, tər-təmiz Rusiya adımı Karen Karapetyan.

Bəzən Sərkisyanı yerdə oturtmaq üçün onu "Qarabağ kartı" ilə vurmaqdır. Bu mənəda Azərbaycanın öz torpaqlarının daha bir qismini azad eləməsi üçün müəyyən mənada yaxşı fursət yaranıb. Son günlər cəbhə xəttində baş verən erməni təxribatları, ələxüsəs Xocalı soyqırımıının ildönümü ərafəsində yaranan qanlı incident bu xüsuda xeyli düşündürür. İstisna deyil ki, düşmən təref, Sərkisyan rejimi "qara mənə basmamış mən qararı basım" taktikisi ilə hərəkət etmek istəyir. Lakin Azərbaycan Ordu-su bu taktikani işgalçının öz eleyhine çevire bilər.

"Rusiya maraqları Azərbaycan maraqları ilə üst-üstə

düşəndə Ermənistən ağır vəziyyətdə qalacaq. Ona görə də daha pis vəziyyətlə qarşlaşmamaq üçün Qarabağ münaqişəsini indi həll etməliyik". Bu fikri müxalif "Erməni Milli Konqresi"nin fraksiya rəhbəri Aram Manukyan deyib (Publika.az). Onun sözlərinə görə, liderləri Levon Ter-Petrosyan da eyni məsələni deyir: "Bu vəziyyətlə razılaşüb minimal itkilerle məsələni həll etmeli, müəyyən ərazilərin qaytarılması ilə de razılaşmalyıq. Əgər etməsək, onda daha çox itkiler verəcəyik. İndi münaqişənin həll olunması şansı yaranıb və biz vaxt itirmədən bu na getməliyik", - Manukyan bildirib.

Moskvanın ikinci variantı Ermənistəndənaxili durumu gerçinləşdirmək və Sərkisyanı Moskvaya nə zaman sefer edəcəyi bəlli deyil: "Ermənistən və Rusiya liderlərinin görüşü işgüzar prosesdir, ona görə də burada təccübüllü heç nə yoxdur. Lakin Sərkisyanın budefəki sefəri ölkənin daxili inkişafı baxımından mühüm ola bilər. Səfərin parlament seçkisindən önce və ya sonra olması önemli deyil. Burada əsas məqam bu səfərin daxili siyasi və hakimiyyətdənaxili status-kvo üçün mühüm rol oynayacaqdır. Sərkisyanın budefəki sefəri baş nazir Karen Karapetyanın yanındakı Moskva səfərinə cavab olacaq".

Mikaelyan Sərkisyanın Karapetyanın varis kimi görməməsinə də toxunub: "Məsələ ondadır ki, Karapetyan Moskvada həm Rusiya hökuməti, həm də erməni biznesmenlər tərəfindən çox isti qarşılığın. Bütün bunlar, şübhəsiz, Karapetyanın hökumət daxilində dayaqlarını gücləndirib. Karapetyanın mövqelərini gücləndirməsini Sərkisyan özünün hakimiyyətini qorumaq məsələsində əsas problem kimi görür. Sərkisyan heç bir halda Karapetyanı özünün xəlefə sayır. Görünür, Moskva üçün Karapetyan xəlef kimi görünür. Sərkisyan Moskvada mehz Karapetyanın nüfuzunu salmağa çalışacaq. Hazırda Sərkisyan üçün əsas varis müdafiə naziri Vigen Sərkisyanı".

Əlavə edək ki, aprelədəki parlament seçkilərindən sonra Ermənistən parlamentli idarə üsuluna keçəcək və ölkənin birinci şəxsi prezident yox, yenidən parlamentin seçcəyi baş nazir olacaq. Əsas səlahiyyətlər də ona keçəcək.

□ Analitik xidmət

Xocalı soyqırımının ildönümündə düşmənin xain texribatı

Artıq bir neçə gündür Ermənistan ordusu Tovuz rayonundan başlamış, Tərterə qədər çox böyük bir arealda atəşkəsi intensiv pozur. Cəbhə xətti boyunca gərgin döyüşlərin getdiyi barədə Müdafiə Nazirliyi də məlumat yayıb. Məlumatda deyilir ki, fevralın 24-dən 25-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı texribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəribler.

Nazirliyin bildirilər ki, qosunlarımız tərəfindən qarşı tərifin daim izlənməsi, qurulan pusqlar və döyük mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin derinliyinə irəliləməsinin qarşısı qətiyyətə alınıb. Xocavənd-Füzüli istiqamətində əlverişli mövqeləri əle keçirməye cəhd göstəren düşmənlə qosunlarımız arasında daha ağır döyük toqquşması baş verib. Bu istiqamətdə pusquqla duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsaretlə alaraq onu geri çəkilməyə məcbur edib.

Nazirliyin dünən yaydığı xəbərdə də Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozmaqdə davam etdiyi bildirilib. Nazirliyinin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik (15 mərmi) və 82 millimetrlik (18 mərmi) minat-anlardan, həmçinin D-44 topundan (1 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumiylək 117 dəfə pozub. Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Müdafiə Nazirliyinin yaydığı məlumatlar da durumun kifayət qədər ciddi olduğunu göstərir. Həm Ermənistan, həm Azərbaycan tərəfindən itkilərin olduğu bildirilir. Gərginliyin Ermənistan tərəfindən sünətəkildə yaradıldığı, arxasında hansısa planların dayandığı şübhəsizdir. Ermənistanın texribatlarının Xocalı soyqırımının 25-ci ildönümü ərefəsinə təsadüf etmesi də suallar yaradır. Hərbi və siyasi ekspertlər də hesab edir ki, Ermənistanın hücum taktikasını seçməsi daha çox bu ölkənin daxilindəki gərginliklə bağlıdır.

Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc "Yeni Müsavat" a bildirdi ki, son günler cəbhə xəttində müşahidə edilən gərginlik Ermənistanın keçən ilin aprelində itirdiklərinin bərpası ilə bağlı ssenari deyil. Əgər elə olsayıdı, konkret istiqamətdə hərbi zərbələri hiss etdirilərdi və yerdə qalan digər ərazilərde ermənilər güc tüketiminə, re-


 musavat.com
 Toğrul İsmayıllı

Qarabağda müharibə, şəhidlər və erməni lesleri - niyəindi?

Cəbhədəki son insidentin mümkün pərdəarxası; genişmiqyaslı toqquşma ehtimalı günbəgün artır; analitiklər son durumu dəyərləndirir; hərbi ekspert "Düşmənin itkiləri qat-qat çoxdur..."

surslarının əldən getməsinə razı olmazdır: "Bir neçə gündür ki, Tovuzdan başlamış Tərterə qədər, bəlkə də yaxın gələcəkdə Naxçıvanı da əhatə edəcək böyük bir areal üzrə erməni texribatları özünü göstərir və göstərməkdədir. Amma əsas döyüşlər mərkəzi olaraq, Qarabağda gedir. Belə düşünürəm ki, burada bir nömrəli amil əslinde Ermənistanda keçirilən seqəklərdir. Rəy sorğuları həkim partyanın mövqelerinin çox bərbad vəziyyətdə olduğunu göstərir. Belə vəziyyətdə hakimiyyət total saxtalasdırmağa getməlidir. Məlumat üçün deym ki, Serj Sərkisyan öz partiyasına və rəhbərlik edən bloka müdafiə naziri Vigen Sərkisyanın adını birinci yazıb. Onlar cəmiyyətə sosial, siyasi, iqtisadi vədlər deyil, 25 il əvvəl olduğu kimi yene də Qarabağla bağlı hansısa vadələr verirlər. Bu üzdən sanki seki təbliğati səngərdə gedir və onlar bir tərəfdən bütün daxili rəqiblərini bu vasitə ilə susdururlar. Həmçinin düşünürək ki, əger azərbaycanlılara zərbə vurulsalar, lokal uğur əldə olunsa bu, şübhəsiz ki, aprelə qədər hakim partyanın mövqeyini gücləndirəcək. İkinci məsələ ondan ibarətdir ki, şübhəsiz, onlar öten bir ilə yaxın vaxt ərzində öncəbəni xeyli dərəcədə möhkəmləndirməyə çalışıblar, mühəndis texniki qurğular genişləndirilib, gecə görmə cihazları da

həmin əraziləre yiğiblər. Bu, o deməkdir ki, ilk anda vurula biləcək zərbələrin qarşısını almaq üçün tədbirlər görürlər. Amma Azərbaycanın malik olduğu silahların uçma radiusunu hesablayanda ermənilərin ön xəttə gördüyü həmin işlərin çox da əhəmiyyəti olmayacağınə əminik. Amma çoxlanının sual etdiyi kimi, bu texribatların doğrudan arxasında başqa mərkəzlər var? Xüsusile de Azərbaycanın dövlət başçısının Avropaya sefəri, orada vaxtile Avropa Birliyi ilə razılıqlı mayan assosiativ saziş sənədinin başqa bir paraflanmış formasının gündəmən gətirilməsi və yaxınlarda onun imzalanacağı bölge dövlətlərinin biziş qarşı müharibə qərarı verməsine getirib çıxarırmı? Bu cür suallarda əksini tapan versiya nə qədər doğrudur? Mən düşünürəm ki, bunun əsası yoxdur. Çünkü biz region dövlətləri, xüsusilə də Rusiya ilə münasibələrimizi pozacaq, onun strateji maraqlarına zərbə vuracaq hər hansı addımlar atmamışq. Ona görə də rəsmi İravan üçün cəbhə xəttində xüsusi fəallşmanın başlanmasına görə bütün məsuliyyət Ermənistan rejiminin üzərinə düşəcək".

Deputat hesab edir ki, əslinde mahiyyətə proseslər Azərbaycanın xeyrinədir. Çox geniş bir ərazidə texribatlar ermənilərin gücünün paylanması, bölünməsi baxımdan qətiyyət Ermənistanın xeyrinə işləmir: "Ermənilərin döyük

fevralın 25-dən başlayaraq Ağdam, Tərter istiqamətində bezi hərəkətlərə yol verdilər. O cümlədən, Ermənistan-Azərbaycan qoşunlarının temas xəttində, Tovuz, Qazax istiqamətində gərginlik yaratmağa çalışıdlar. Amma ele həmin gün ugursuzluqla üzləşən ermənilər Xocavənd Füzüli istiqamətində açıq düzengah istiqamətində müyyən addımlar atmağa çalışırlar: "Artilleriya mərmilərindən istifadə edirlər. Artilleriya mərmiləri də çox böyük dağıdıcı güce malikdir. Müdafiə Nazirliyinin məlumatında da gördünüz ki, bizim şəhidlərimiz var, yaralananlar var. Müdafiə Nazirliyi də düşmənin hərəkətlərini diqqətdən kənar saxlamır. Cavab zərbələri endirir. Nazir Zakir Həsənov özə də vəziyyətin gərgin olmasının şəxsən şəhidi olub. Lazımi göstərişlər verib. Azərbaycan

mağə başlayacaqlar. Sosial mediada olan dostlardan və xüsusən də onlayn saytlar və bloqlarda olan yoldaşlardan acizənə xahiş edirəm ki, düşmənin məlumatlarından istifadəyə son qoysunlar. Ən azindan onlar her zaman olduğu kimi, bu dəfə də dezinformasiyaları aktiv yayır və ordumuzun, xalqımızın ruhda düşməsi üçün bütün mümkün variantlardan istifadə edirlər. Bəzi sosial şəbəkə istifadəçiləri də son dərəcə özlərini yersiz aparırlar. Bu mühəribədir və düşmən bizim bəzi xüsusiyyətlərimizdən tam öz xeyrine istifadə etməyə çalışır. Diqqətli və ehtiyatlı olaq. Azərbaycan Silahlı Qüvvələri tam hazır vəziyyətdə bütün eməliyyat şəraitinə nəzarət edir və heç bir panikaya və narahatlılığı əsas yoxdur". Politoloq Qabil Hüseynli isə hesab edir ki, Ermənistan

ötən ilin aprelində böyük səbir, dözüm nümayiş etdi. Amma düşmən bundan çox namərcəsinə istifadə etdi. Bir il ərzində həm havadarları Rusiyadan, həm də digər ölkələrdən kifayət qədər ciddi silahlar alınıb. Xeyli əlavə güc və qüvvə toplanıb. Ona görə də hər iki tərəfdən itkilər çoxdur. Biz bunu bilməliyik, hazırlanılyıq. Bu, mühəribədir, biz bundan təşvişə düşüb, qorxmalı deyilik. Mühəribədə konsert olmur, itki olur. Yaralananlar olur".

Üzərindən sosial şəbəkə istifadəçilərinə və jurnalistlərə müraciət də etdi: "Bir qədər ehtiyatlı olun. Dünəndən sosial şəbəkələrdə yalandan yayılar ki, camaat kəndlərdən çıxdı, təşvişə düşdü və s. Biz heç yəri çıxmırıq. Lazımsız fikirlər bunlar. Bir qabağa getməliyik və gedəcəyik də. Son dərəcə ehtiyatlı olun. Ordumuz kifayət qədər güce malikdir. Səbirli ol-sanız, özünüz də görəcəksiniz ki, ermənilər hansı sarsıntıları keçirəcəklər. Bir nəfər əsgər və zabitiyinin də siramızdan vaxtsız getirməsi əvezsiz itkidir. Onlar Vətən uğrunda, torpaq naminə həyatlarını qurban verdi. Amma, alçaq və şərəfsiz ermənilərin itkiləri bizimkindən qat-qat çoxdur. Təxmini hesablamalara görə düşmən bizdən 7 dəfə çox itki verib. Özünüz də yaxın günlərdə görəcəksiniz ki, ermənilər öz murdar leşlərinin sayını tədricən, iki gündən, üç gündən bir açıqla-



1 yaşına çatmayan şəhid balası ve Rusyanın oyunu

Elşad PASASOV
epashasov@yahoo.com

Azərbaycanın "Sülh Platforması"na Ermənistan bu dəfə top atəşləri ilə "cavab" verdi. Əslində düşmənin təxribatları gözlənilən idi. Hələ aylar önce yanzıldıq ki, Serj Sərkisiyanın hakimiyyətini aprel seckisindən ancaq "Qarabağ kartı" xilas edə biler. Texminlərimiz özünü doğrultdu...

Sərkisiyan hər dəfə dara düşəndə cəbhədə vəziyyəti gərginləşdirir. Erməni prezident üçün çox çətin situasiya yetişib. Adı Xocalı soyqırımı töredən 297 qatilin siyahısındadır, sabah kürsüdən salınan toxunulmazlıq hüququndan məhrum olacaq və günün birində blogger Lapşın kimi əliqandallı Kürdəxanı təcridxanaya salına bilər. Ancaq Ermənistan prezidentinin qorxusu təkcə Azərbaycandan deyil.

25 fevral diversiya-təxribatı həm de Ermənistan gündəmini büsbütnən dəyişmək niyyətə töredilib. Sərkisiyan bununla erməni xalqına mesaj vermək istəyir ki, onun hakimiyətdən getməsi Ermənistanın, üstəlik də Dağlıq Qarabağ ermənilərinin sonunu getirər. Budur, erməni təbliğatı Qarabağ cəbhəsində baş verən son döyüslərə köklənib. Cani prezident müxaliflərin diqqətini 2008-ci ilin 1 mart hadisələrindən yayındırmağı da bacarıb.

Sərkisiyan ötən həftələrdə Qarabağ müharibəsində cinayətlər töretmiş "Yerkrapa"çılarla bir sırada dayanıb xalqına "ağlı olun" mesajını verdi. O biri tərəfdən də müxalifləri zərərsizləşdirir. Keçmiş xarici işlər naziri Vardan Oskanyanın oğlunu dama basdırıldı, hətta Xocalı soyqırımında cinayət ortağı olan Seyran Ohanyana "torba" tikilməsi tapşırığını verib. Vəziyyəti çox pisdir, həm Ermənistanda, həm de Azərbaycanda onu ağır ceza gözləyir. Sərkisiyanı xilas edəcək tək üvanı isə Qarabağ cəbhəsində axan qandır. İtirilmiş Lələtəpənin əvəzində Nərgiztəpə qələbəsini bayram etmək istəyir İrəvan hakimiyəti. Son itkiler də bu istəyin nəticəsidir...

Erməni metbuati son günler Azərbaycan ordusunun güya Taliş kəndindəki mülki əhalini ateş tutduğu barədə iddiaları tirajlayırdı. Bundan əvvəl ABŞ-dakı erməni lobbisi Tramp administrasiyasına yalvar-yaxar eləmişdi ki, Vaşinqton Bakıya "Dəmir günbez" satmaması üçün İsrail hökumətinə təzyiq göstərsin.

Bütün bunlar isə Ermənistanın növbəti təxribatının anonsu idi. Təcrübə göstərir ki, işgalçi ölkə yeni hückum planı hazırlanarkən əvvəlcə Azərbaycanı informasiya məkanında "zərərsizləşdirmeyə" çalışır. Bu dəfə də eyni cəhd oldu

Budur, Azərbaycana qarşı növbəti alçaq hərəket olub, ancaq Ermənistanın himayəcisi Rusyanın müdafiə naziri Sergey Şoyqu deyib ki, 2017-ci ildə Beynəlxalq Ordu Oyunlarının bəzi yarışları Azərbaycanda keçiriləcək. Əslində Şoyqu Ermenistandan alçaqlıqlarına son qoyulmasını tələb etməliydi. Azərbaycanı bu boyda faciəli oyuna salanlar ölkəmizdə "ordu oyunu" keçirməkdən danışır.

Qarabağdan iki gündür qorxulu xəbərlər gəlir, amma nə həmsədrlər, nə həmsədrlik edən dövlətlərən, nə də Qarabağ "cənisi" Anjey Kasprıskən reaksiya yoxdur. Ermənistan ordusunun rəhbərliyi "biz gecəgörmə cihazlarına minnətdarlıq" deyirlər. Yaxda təzyiq etdilər ki, təmas xəttində ATƏT-in yeni müşahidəçiləri yerləşdirilsin, Bakı razılaşmadı. Əvəzində Amerika erməni ordusuna bu cihazları yolladı ki, Azərbaycan əsgərini öz torpağında rahat hədəfə alsın. Biz düşmənlə belə vəziyyətdə döyüşürük.

Situasiyanı bir az derindən təhlil etmək lazımdır. Azərbaycan ərazilərini itirsə də, itkilərin qarşısını almaq üçün sülh mövqeyində çıxış etdi, ancaq həmsədrlərdən dəstək gelmedi. Çünkü onlara Qafqazlara sülhün gəlməsi lazım deyil, Qarabağ onlar üçün müharibə vəziyyəti ilə "doğmadır". Budur, Sərkisiyan Qarabağda növbəti qanları axıtmaqla "Sülh Platforması" təşəbbüslerinə də zərbe vurdu. Ona da sülh lazımdır, çünki qatıldıq, canıdır, barış adımı deyil.

Əslində 25-i gecəsi güllələr təkcə Azərbaycan əsgərine deyil, həm də "Sülh Platforması" təşəbbüslerinə atıldı. Nə vaxtdır Azərbaycan uğurlu bir proses aparırdı, düşmən ölkə sükütdəydi, prosesə qoşulanların ağzını yumurdular. Ancaq yeni qan lazım idi ki, Sərkisiyan "baxın, size demişdim Qarabağ erməniləri Azərbaycanın tərkibində yaşıya bilməz" dezin.

İndi Azərbaycanın tam ixtiyarı var ki, düşmənə ən ağır zərbələr endirsin, bütün cəbhəboyu. Belə getse, Naxçıvanın 45 km-liyindəki Sərkisiyanın iqamətgahını yerle bir etmek lazımlı. Susan dünya seçimini etdi, edaletli sülhü dəstəkləmədi. Demek, bir yol qaldı. Şəhid olan mayorumuzun tək övladı hələ bir yaşına çatmamışdı...

Ləğə olunan Nəqliyyat Nazirliyində müşavir vəzifəsində çalışmış Çingiz Baxşiyevin iddiası osasında hebs edilmiş yaxın qohumu Rövşən Əhmədovun ailə üzvləri hədələnir. Bu haqqda redaksiyamızda daxil olan məlumatda deyilir ki, R.Əhmədovun həyat yoldaşının, oğlunun, qızının telefonlarına zəng edən nəməlum şəxslər onları ölümle hədələyirlər. Əhmədovlar hemin şəxslərin Ç.Baxşiyevin göstərişi ilə hərəkət etdiklərini bildirirlər.

R.Əhmədov hazırda 1 sayılı

Baki İştintaq Təcridxanasında saxlanır. O, Çingiz Baxşiyevin 800 min manatlıq qızıl-zinət əşyalarını mənimseməkdə suçlanır. R.Əhmədov ittihamı qəbul etmir, bildirir ki, Ç.Baxşiyevin işçisi olduğu dövrə onun çoxlu qanunsuz əməllərinin şahidi olub. Buna görə də ondan uzaqlaşmaq qərarı verib. Bundan sonra isə Ç.Baxşiyev ondan heç bir əsası olmayan şikayətə hüquq-mühafizə orqanlarına müraciət edib, özüne, ailə üzvlərinə qarşı təzyiqlərə, təhdidlərə keçib.

R.Əhmədov Ç.Baxşiyevi narkoticanın təşkilində suçlayan, 2009-cu il fevralın 11-də Bakıda öldürülən müdafiə nazirinin müavini Rail Rzayevin qətlinde adını hallandırır. Bu haqda qəzetimizin 10 fevral 2017-ci il tarixli sayında "8 il sonra Rail Rzayevin qətlinin şahidi ortaya çıxdı" sərlövhəli məqalə dərc etmişdi. R.Əhmədov işi üzrə keçirilən son prosesdə də Ç.Baxşiyevin narkoticanın məhkəmənin diqqətine çatdırıb.

"Mənə dedi ki, İrəvan, Qırğızistandan dondurulmuş ət getirəcəyik. Amma danışçılardan başa düşürdüm ki, et məsəlesi deyil. Ətin arasında narkotik getirəcədilər. Çingiz özü həmişə deyirdi ki, ən gözəl pul bundadır. Ət məsəlesi başlayandan sonra bir gün məni göndərdilər, bir nəfərdən 1 milyon alıb getirib qızına verdim. Bir gün də Dəməriyol İdarəsinin qarşısına göndərdi ki, ora çatanda dediyi nömrəyə zəng vurum. Zəng elədim, bir "Jeep" gelib saxladı, 360 min dollar verdi, getdi. Onda başa düş-

Azərbaycana narkotik ət etti adı altında getiriblər - sensasion açıqlama

Həbsdə saxlanılan Rövşən Əhmədov: "Ətin arasında narkotik getirəcəkdilər, Çingiz özü həmişə deyirdi ki, ən gözəl pul bundadır..."



düm ki, ne məsələdir. 20 ton hissəsi yoxdur. Bəs bu iki ayda hara baxırdın? Çingiz elə adamdır ki, bir onluğunu əsəkik olduğunu bilsə, yarımla metr qarda qaca-qaca gedib yoxlayardı. Əger mən üstündən götürsəydim, toy öncəsi apardımmi ki, Çingiz baxıb görünüşün, sonra da toyumuza haram qatsın!

Çingiz Baxşiyev bir dəfə məhkəmədə gelib deyir ki, itən 6-7 kiloluk daş-qasıın arasında 200 ədəd qızıl onluq olub. Bu 200 onluğun çəkisi 6-7 kilodan çox eləyir. O qədər qızıl pul dediyi qaba yələşməzdii, axı. Onun mənim yanında aćığı bağlamadakı bir neçə eşyannı dəri 800 minden də çox idi. Götürən elə onları götürərdi də. Qızıl kəmər, qızıl sıqaret qabı, 15-16 santimetrik qızıl xəncər, 150 minilik təktaş komplekt, biri 350, o biri 140 minilik iki saat, qasalarının biri 6 karat olan 270 minilik komplekt... Mən götürən ol-sayıdım, elə evimdə saxladığı 40 milyon avronu götürərdim. Düz 12 il onun bütün var-dövləti, milyonları məndə olub.

Etibar edib, verib, saxlamışam, sonra da qaytarıbm".

Çingiz Baxşiyev ötən məhkəmədə iddia etmişdi ki, Rövşən Əhmədov ona su verək zəhərləyib. Amma Əhmədov bu iddianın yalan olduğunu deyir və bildirir ki, 12 ildən çox birlikdə işlədiyi, daim yanında olduğu qohumu onun İrana getməklə bağlı təklifini rədd elədiyinə görə ondan qısaq alır: "Mənə dedi ki, İrəvan, Qırğızistandan dondurulmuş ət getirəcəyik. Amma danışçılardan başa düşürdüm ki, et məsəlesi getirəcəkdilər".

R.Əhmədovun yaxınları deyirlər ki, Ç.Baxşiyev onlara hədə mesajları çatdırır. Tələb edir ki, R.Əhmədov sussun: "Deyir mənim pulum tükənən deyil, o susmalıdır. Hazırda Rövşənə gördürüyü işləri kürekəni Mübariz və onun əhatə dairəsi ilə həyata keçirir. Ən çox qorxduğu adının narkotik məsəlesi deyil, Rail Rzayevin qətlişinin yenidən araşdırılınca bələcəyi ehtimalıdır. Bu məsələdə ona yeni qohumları da kömək edəcəklərinə söz vermirlər. Yeni qohumları isə Carçıyevlərdir. Çingiz qohumluq əlaqələrinən istifadə edərək R.Əhmədova qarşı qanunsuzluqlarına qanuni don geydirməye çalışır".

Qeyd edək ki, Rövşən Əhmədov 2016-ci ilin aprelində həbsdədir. Ona CM-in 179.3.2-ci (külli miqdarda mənimsemə) maddəsi ilə ittiham verilib.

□ **E.MƏMMƏDƏLİYEV**
P.S Yazida adı hallanan
hər kəsi diniəməyə hazırlıq.

Bakıda əhalini təşvişə salan tikinti: göydən şifer parçaları töküür

Yasamal rayonu, Şərifzadə küçəsi 196 ünvanında heç bir təhlükəsizlik normaları gözlənilmədən iş aparılır. Bakı.ws-in təqdim etdiyi materialda görünür ki, çoxmərtəbəli binada mansard tikili.

Tikinti işləri təhlükəsizlik qaydalarına riayət edilmədən aparıldığı üçün ətrafda olan insanların həyatı üçün böyük təhlükə yaranır. "Şazi MMC" tərəfindən aparılan tikinti işləri zamanı avtomobilinə ziyan dəyidiyi, ancaq buna görə ona təzminat ödənilmediyini bildirib.





KİVDF

www.kivdf.gov.az


Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

2017-ci ilin daha bir ayı - fevral Qarabağ danışqları üçün itirilmiş sayıla bilər. Təessüf ki, fevral da sülh prosesini dalan- dan çıxmasına götirmədi. Əksinə, münaqişə bölgəsində düşmən təxribatlarının artması qeydə alındı. Xüsusilə də ötən həftəsonu cəbhə xəttində düşmənin yeni və daha böyük təxribatları ilə yadda qaldı.



Əfsuslar olsun ki, bu təxribatları önləyərkən resmi məlumatı görə, biz də itki verəsi olmuşuq. Bütövlükde son günler təmas bölgəsində situasiyanın yenidən kəskinleşməsi xeyli dərəcədə düşündürücüdür.

"Dağlıq Qarabağ münaqişəsi zonasındaki vəziyyəti narahatlıq doğurur". Bunu ATƏT



"Azərbaycan günü sabah öz torpaqlarını azad edə bilər" - fransız ekspert

Parisdə, Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində Xarici Siyaset Təhlil Mərkəzinin (CAPE) naşr direktoru, geosiyasət üzrə ekspert Didye Şodenin "Qafqaz dövlətləri: Fransanın geosiyası və maraq məkanları" mövzusunda konfrans keçirilib (Axar.az). Qafqaz məkanında baş verən hadisələri təhlil edən D.Şode Qarabağ münaqişəsinə geniş yer ayırıb.

Ekspert deyib ki, Azərbaycan istəsə, günü sabah Dağlıq Qarabağı və onun etrafındaki 7 rayonu işğaldan azad edə bilər. Şəde Azərbaycanın hərbi imkanlarından söz açıb, onun hərbi büdcəsini Ermənistanın dövlət bütçəsi ilə müqayisə edib. O, həmçinin münaqişənin hazırlı vəziyyəti haqqında məlumat verərək, dünya dövlətlərinin, xüsusilə də Qərbin laqeydiyyinə, Minsk Qrupunun zəif fəaliyyətinə və bəzi ölkələrin ikili yanaşmasına toxub. Ekspert real vəziyyətin Ermənistanın müstəqil olduğunu göstərdiyini bildirib.

Ekspert hələdə qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo Azərbaycan üçün qəbul edilməzdır və bu vəziyyət belə davam edə bilməz. O, 2016-ci ilin aprelində erməni təxribatı nəticəsində yaranan 4 günlük müharibənin Azərbaycanın nəyə qadir olduğunu bir daha aydın göstərdiyini vurğulayıb. Əlavə edib ki, Azərbaycan hərəkətindəki torpaqlarını azad etməyə qadirdir.

Ekspert münaqişənin həlli üçün böyük dövlətlərin təzyiqinin vacib olduğunu da qeyd edib.

Qarabağ



Ermənistan son sülh ümidi də basdırır - təhlükəli gelişmə

Siyasi ekspertlər mövcud durumda böyük qarşıdurmani qaćılmasın sayır; tək çıxış yolu təcavüzkar tərəfin işgalçi siyasetdən əl çəkməsidir; erməni deputat: "Azərbaycanla anlaşmasaq, daha böyük itkilər verəcəyik..."

Parlement Assambleyasının qış sessiyasında təşkilatın baş katibi Lamberto Zanier bildirib. O deyib ki, Mühəndin Azerbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb, vəziyyəti dəyərləndirib: "Ötən il orada böyük eskalasiya baş verdi. Lakin bu il həmin ərazidə hələ də ağır silahlar var və bu, dinc insanların ölümüne səbəb olur. Keçən il atəşkəsden sonra en çox qurban verildiyi il olub. Biz bundan xəbərdarlıq və narahatlıq. Siyasi proseslərde impuls ehtiyac var. Problem ondadır ki, mən bu impulsu görmürəm. Biz monitorinq aparantların sayını artırmaqla bu prosesə kömək etməyə çalışırıq. Biz daha çox iş görməyə hazırıq. Hətta incidentlərin araşdırılması məxanizmini işə salmağa çalışırıq. Amma hətta bunu üçün belə tərəflərin razılığına ehtiyac var."

"Ermənistanın cəbhədə aktivləşməsi və Rusiya tərəfinən son zamanlar verilən bəyanatlar göstərir ki, işgalçi ölkə yeni avanturyaya hazırlıdır". Bu fikirləri ise azvision.az-a Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistandan silahlı qüvvələrinin cəbhənin bütün istiqamətlərində təxribat törətmək cəhdlərini şərh edərək deyib.

Azərbaycanın bu vəziyyətdə ayıq-sayıq olmalı olduğunu vurğulayan sabiq XİN rəhbəri qeyd edib ki, müdafiə naziri Zakir Həsənovun cəbhəboyu zonada olması Azə-

baycan rəhbərliyinin bu təhlükələrdən xəbərdar olduğunu və buna qarşı lazımi addımlar atlığı göstərir. "Təhlükəli inkişaf göz qabağındadır. Aprel döyüşlərindən öten 1 il ərzində nə həmsədrler, nə də vəsiyətçi dövlətlər münaqişənin həlli ilə bağlı müsbət addım atmayıblar. Əksinə, qeyri-konstruktiv addımlar atılır. Daha doğrusu, işgalçi ölkəye silahlar, keşfiyyat avadanlıqları və s. ötürürül. Belə olan təqdirdə Ermənistan və onun siyasi rəhbərliyi konstruktiv danişqlardan uzaqlaşaraq, Kōhne mövqeləri dəha aqressiv ritorika ilə müdafiə edirlər. Ermənistan rehbərliyinin işğaldan dönmək niyyəti yoxdur. Azərbaycan bu revanşist ritorikanın qarşısını almalıdır və alacaq", - deyə Azərbaycanın keçmiş baş diplomatı diqqətə çatdırıb. T.Zülfüqarov bildirib ki, cəbhədə təxribatların sayının artması həmçinin Sarkisiyanın yeni komandasının siyasi dividendlər qazanmasına hesablanıb.

"Təessüf ki, Dağlıq Qarabağ məsəlesi ilə bağlı görüşlərə optimist yanaşmır. Ermənistanlı həmkarim da çıxışlarında yer qoymur ki, nə isə müsbət bir şey müzakire edək". Bunu isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib. O bildirib ki, bütün beynəlxalq təşkilatlar qərar və qətnamələrində Azərbaycanın ərazi bütövlüyünü tanır: "Gələn ay Moskvaya səfərim zamanı

ATƏT-in Minsk Qrupunun həmsərdi kimi Rusiya ilə danışqlarda bu məsələye toxunaçağam. Hansı addımları atacağımızı müzakirə edəcəyik ki, necə edək ki, status-kvonu dəyişək. Hami bilir ki, məsələ necə həll olunmalıdır. Danışqlar masasının üzərində hansı planın olduğunu, məsələni bir gənə həll edilməsinin mümkün olmadığını hamı bilir. Qosunlar ilk növbədə kazarmaları qayitmaları ki, sülhü təmin edə bileyk. Bu münaqişə region üçün böyük təhlükədir. BMT-nin Qarabağa dair qətnamələri təkcə atəşkəsi deyil, işgalçi qosunların Azərbaycan ərazilərindən tam çıxarılması həll olunması şansı yaranıb və biz vaxt itirmədən buna getməliyik". - Manukyan bildirib.

Təessüflər olsun ki, Ermənistan 24 ildir öz havadarlarına və vəsitiçilərin ikiyi yaşımasına güvənərək, nəinki BMT qətnamələrinə, eləcə də digər nüfuzlu beynəlxalq təşkilatların Dağlıq Qarabağa dair ədalətli sənədlərini qulaqçı etməkdədir. İşgalçi tərəfin təmas zonasında son azığlıqları isə sülhə olan son ümidi də basdırır və böyük hərbi qarşıdurmani qaćılmasın.

"Rusiya maraqları Azərbaycan maraqları ilə üst-üstə düşəndə Ermənistan ağır vəziyyətdə qalacaq. Ona görə də da-ha pis vəziyyətlə qarışlaşma-maq üçün Qarabağ münaqişəsinə indi həll etməliyik". Bu fikri müxalif "Erməni Milli Kongresi"nin parlamentdəki fraksiya rehbəri Aram Manukyan deyib (Publika.az). Onun sözlərinə görə, liderləri Levon Ter-Petrosyan da eyni məsələni deyir: "Bu vəziyyətlə razılaşıb minimal itkilər məsələni həll etməli, müəyyən ərazilərin qaytarılması ilə də razılaşmalyıq. Əgər etməsek, onda daha çox itkilər verəcəyik. İndi münaqişənin həll olunması şansı yaranıb və biz vaxt itirmədən buna getməliyik", - Manukyan bildirib.

Məsələ də elə bundadır ki, atəşkəsden keçən 23 ildə Ermənistan ne işğali rəsmiləşdirəre separatçı rejimi dünyada tanıda bilib (Dağlıq Qarabağ heç danışqların müstəqil tərəfi deyil), nə də öz xalqını ağ gənə çıxara bilib. Tam əksinə, bu müddədə Ermənistan hətta öz müstəqilliyini də qoruyub saxlaya bilməyib və faktiki, Rusiya vassalına, demək olar, Moskvadan idarə olunan bir ucqar guberniyaya çevrilib.

Nə yaziq ki, erməni toplumu dədüyüdə durumun və onu hansı dəha ağız sonluğun gözlediyinin fərqində deyil. Erməni cəmiyyəti hələ də Ermənistanda hakimiyəti 19 ildir zəbt etmiş kriminal Qarabağ klanının "hərbi qəlebə" və rifah nağıllarına inanıb...

Tanınmış aktyor, kinorejissor və ssenarist Şeyx Əbdül Mahmudbəyov "Yeni Müsavat" qızılıntı müsahibə verib. Müsahibəni təqdim edirik.

- Əbdül bəy, son vaxtlar kohnə kinolarımızın ətrafında xoşagəlməz muzakirələr getməkdədir. Bu məsələyə münasibətinizi bilmək istərdik.

- Mənim 74 illik ömrümün 70 ilə yaxını kinoda keçib. Öləndə də kinoda ölcəm. Əbədi və əzəli kino mədəniyyətim var. Bu, böyük məsuliyyət tələb edən bir işdir və bununla yüksək intellektual səviyyəli, peşəkar insanlar, millətin tarixini, milli-mədəni dəyerini, milli ruhunu bilən insanlar məşğol olmalıdır. Son vaxtlar isə bizim kinomuza qarşı təxribatlar olur. Bilmirəm hardan əsaslıdır götürüb, sensasiya axtaran bəzi kinodan xəbərsiz jurnalistlər özlərindən müəyyən şəyler çıxardırlar. Elə klassik şəyler var ki, onlara toxunmaq olmaz. Əger bu gün kimse sensasiya axtarırsa, zəhmət çəkib özündən başlasın ki, özü bu cəmiyyətə, mədəniyyətə, böyük poeziyaya, milli-mədəni dəyərinə yararlı olsun, xeyir versin, onunla məşhur olsun, tanınınsın. Yoxsa ki, özgələrinkini sökmək le özüne hörmət qazanmağa çalış, belə olmur.

- Xocalı faciəsindən artıq 25 il ötür. Bu və ya digər hadisələrlə bağlı film çəkməszimi?

- Ümumiyyətə, Qarabağ tarixini tədqiq edib, az-çox bilən adamlardan biriyəm. Zamanında M.F.Axundzadə, Q.Zakir, X. Natəvan haqqında Əzizə Cəfərzadə və Fərman Kazımkəzadə ilə birgə iş aparırdı ki, niyə Qarabağ kal armud olub regionda hökmənlər edən ölkələrin bölgəzində qalıb, bu nə məsələdir və saira. Sonrakı dövrlərde isə burada ən ağır faktlər tövəldid. Mühərbiələr həmişə olur, insanlar ölürlər. Amma biri var ki, o insanlar mühərbiəde ölüşün, biri də var ki, mühərbiədə iştirak etmədən, ağıla gəlmeyən dəhşətli vasitələrlə dinc insanlar qətlə yetirilsin. Körpə uşaqları borulara doldurub, ağızını qaynaq edib dərələrə atsınlar, uşaqlar da havasızlıqdan çürüyüb məhv olsunlar, sonra da onları çıxardıb itlərə yedirsənələr. Bu haqda əlimizdə faktlar var. Niyə bunlara inди qədər cavab verilmir? Ona görə ki, bunun arxasında böyük xristian maraqları, türkü parçalamaq prosesləri var. Bu gün bu faciənin arxasında duran qüvvələr də, icraçıları olan ermənilər də bəlliidir. Ermənilər heç vaxt inanmaq olmaz. Bir siyasi oyun oynayıb aktiv surətdə ermənilərin bu gün bura barışq adı ilə qaytarılması cəhdilərə boş cəfəngiyatdır, əmələ gelən bir şey deyil. Ürəyişumşaqlıq edib onları yenə içimizə buraxmaqla 50-100 il-dən sonra xalqımız üçün yenidən bir faciə yaratmış olacaq. Ona görə də olmaz, qətiyyən! Bütün bunları "Qan yaddaşı" filmində qeyd etmişəm. Əslində səhəbet Qərbi Azərbaycandan getmelidir. Bu işin əsl kökü Qərbi Azərbaycandan başlayır, o milyonluq tarixe əsaslanır. İrəvan quberniyasına ermənilərin necə getirilməsi, bunun tarixi bəlliidir. Bu faciələrin açılması,

həll olunması üçün ilk növbədə ermənilər İrəvandan boşaldırmalıdır.

- *Amma "Qan yaddaşı" filmin ekranlarında yoxdur...*

- Bu filmin çəkilişi çox bahə başa gəldi, demək olar ki, özümüzə hazırladıq. Heç kim mənə köməklə etmədi, baxmayaraq ki, Azərbaycanda hamiya

gün mənə düşməni münasibətin kökündə başqa nə durur, eger bu deyilsə? Bir daha qeyd edirəm ki, bu sənədlə filmin davamı gəlməlidir, bir neçə dildə dünyaya çatdırmaq lazımdır.

- *Bəs Qarabağ olayları, 20 Yanvar hadisələri və digər faciələrimizdən bəhs edən filmlər siz qane edirmi?*

olundu və böyük səs-küyə, qalmaqla səbəb oldu. Filmin rejissoru kimi bu olayı necə qarşıladı?

- Mən filmin rejissoruyam, quruluşçu rejissor Həsən Seyidbəyli idi. Film müharibə ilə rində arxa cəbhə üçün çəkilən ən gözəl, ən həzin, ən real filmdir. Mən çox təessüf edirəm

dolanışq məqsədi ilə qonşusunun evinə gelir və ona qarşı şərəfsizlik edən qonşusunun dərsini verir. Kadrlardan da gördüyü kimi kişini yun çubuğu ilə döyür. Orda qadının kişiye əl qaldırması bizim üçün estetik baxımdan yaxşı olmadığı üçün olay qaranlıq otaqda baş verir... Xahiş edirəm, bir daha bu möv-

Qəmlonu bir qacqəq öldürür. "Yeddi oğul istərəm"də Gəray bəy oynaya-oynaya özünü vurur. Deyir ki, "get de ki, Gəray bəy özüm öldürdüm", Bəxtiyar da bir söz demir, çıxır. Dedilər ki, "bəs bəy, komsomol..." Ona görə də filmə qarşı ciddi təxribatlar oldu. Axırda Adil İskenderov iki-üç kadri dəyişdi, axır-

"Elə bildirdim ki, mənə heykel qoyacaqlar..."

Rejissor Əbdül Mahmudbəyov: "Qarabağ'a dair filmin tərcüməsi üçün müraciət etdim, dedilər ki, sənin işin-güçün yoxdur?"

müraciət etdim. Mənim əlimdə İrəvandan qacqın düşmüş Əli müəllim adında bir alimin tarixi sənədləri var idi. O, arxivlərdə işləmiş alım idi. Ermənilər tarixi saxtalaşdırmaq, yalançı erməni tarixi düzəltmək üçün müəyyən sənədləri məhv edir, getirib Ermənistanda arxivlərdə gizlədir. Əli müəllim də zamanında orda işləyib və o, 30 tarixi sənədi mənə vermişdi. Həmin sənədlərdə İrəvanın ermənilərə verilməsi, Fətəli Xan Xoyskinin məburən sənədə qol çəkməsi, iki nəfərin isə qol çəkməkdən imtiyətini etməsi və sairə tarixi faktlar eks olunub. Mən də bu və digər faktların əsasında həmin filmi çəkib ortaqlıq qoydum. Filmde heç bir türk alimine istinad etmemişdim, hamısı rus alımları, erməni alımlarının faktları idi. Ermənilərlə özlərinif ifşa edir...

Və min bir zəhmətə o filmi əsərəyə getirdim, hamı töküldü üstümə. Amma indi televiziylər 6-7 film hazırlayırlar, hamısı da həmin filmən görür. Mən bütün mənbələrdir. Yaxşı, məni güllələyib öldürün, amma axı ideoloji mübarizə aparmalıq. Əsas mühərbiə ideoloji mühərbiədir. Dedim ki, heç olmasa o filmi bir neçə dələ tərcümə edək, bütün dünya faktları görsün, o faktları ki, dünya şöhrəti alımlar, erməni tarixçilərinin özü deyir. Cəvab verdilər ki, "sənin işin-güçün yoxdur?". Mən isə elə bildim ki, onlar mənə heykel qoyaq, ciyinlərində götürürək, hər şey edəcəklər və tərcümə edib bütün dünyaya yayacaqlar.

- *Siza mane olmaq istəyən kimlər id?*

- Hami! Müraciət etmədiyim adam qalmamışdı, özü də yazılı, izahatlı. Bütün bunlar faktlardır, indi Xocalı faciəsini qeyd edəndə elə həmin faktları da onun üstünə qoyub dünyaya çatdırınlardır. Yoxsa təqvimən təqvimə hamımız çıxıb müsahibə verib, basib-bağlayıraq, təqvim qurtarandan sonra gözləyirik gələn ili. Mən heç vaxt ömrümüzə bir adamın toyuğuna kiş deməmişəm, bostanına daş atmamışam, 50 ildir ki, işim-güçüm milli-mənəvi dəyərimiz, tariximizin təbliği ilə bağlıdır. Bu

- Qətiyyət etmir. Mən peşəkar adamam, ağızı əyrini qulağıñ dibindən tanıyıram. Görürəm ki, o filmlərin çoxu populizm xatirinə və yaxud qeydiyyata düşmək, dövlətdən nəsə ummaq üçün çəkilir. Sovet dövründə müharibə ilə bağlı çəkilən böyük filmlərimiz var. Fikir vərin, o filmlər hansı səviyyədədir. Məsələn "Şərlikli çörək", "Tütək səsi", "Mən ki, gözəl deyildim" filmlərində heç bir populizm, yarınma yoxdur. Bu gün isə tarixi faciəmizə alver edənlər var. Kimlərdir onlar; səviyyəsiz, həzirlıqsız kinoçular. Səviyyəsiz, hazırlıqsız şəyələri, ordan-burdan kadrlar götürür, yığıb üstündən basib-bağlayırlar. Onlara axı kimdir baxan, qulqə asan. Heç Bilecəridən o tərəfe keçmir. Əger dəvədən düşmüşkəs, höt-hötü yerə qoymalıq. Əger bize miras qalan, möhtəşəm yüz min illik tariximizi murdarlardan təmizləmek, ad-sənəmizi yenidən özümüzə qaytarmaq istəyirikse intriqalarımızı, şəxsi qarşılardır, çirkin məqsədlə, qərəzli hərəkətlərimizi bir tərəfə qoyub, kişi kimi iş görməliyik. Ya da ki, bacarmıraqsa, bunu kənara qoyaq, gələcək nəsil daha şərəflə yerinə yərir.

- *Şah İsmayıllı Xətai haqqında film çəkəcəyinizi bildirmişdiz, bəs o məsələ nə yerda qaldı?*

- Filmin ssenarisi yazıldı, təsdiq olundu, mərhum Heydər Əliyevin göstərişi ilə o filmə 1 milyon manat xərc çəkildi. Amma film saxlanıldı. Niye saxlanıldı, kim saxladı, bəlli deyil... Əger pul yoxdursa, bəs niye gic-gic kinolar çəkilir, xanlar belə geldi, bəyler belə getdi. O xanların, bəylerin sayesində Azərbaycan vahid dövlət olma biləyib.

- *Şah İsmayıllı Xətai mövzusu da son vaxtlarda tez-tez müzakirə olunur...*

- Onlar tarixi bilmirlər. Bir de ki, bunun parlamentə axı nə dəxli var? Deputatsansa, get işinə məşğul ol da.

- *Gələk "Bizim Cəbiş müəllim" filminə. Ötən həftə bu filmdən çıxarılan "xəyanət" kadri ictimaiyyətə təqdim*



"Kəlbəcərdə kino çəkilişi zamanı yerli uşaqlarla gənclər arasında rus qızlarının üstündə "razborka" olmuşdu, Əsgəndər Həmidov başının dəstəsi ilə gəlmişdi..."

belə şəyələr. İndi bəzi gənc ki noçular "dinq edib" yumurtadan çıxıblar, xoş gəlib səfa getirilərlər, amma zəhmət çəkib ortaqlığa bir iş qoysunlar. Mən bütün mətbuat işçilərinə, yazarlara müraciət edirəm, əvvəla gedin bildiyiniz işlə məşğul olun, ikinciçi də əgər nəsə yazmaq istəyirsinizə hələ sağ olan adamlar var, gəlin soruşun, populizmnamə qonşunun atının, ineyinin vurub gözünü çıxartmayı. Əger bundan sonra bu mövzuya kimsə qayıtsa, mən onu məhkəməyə verəcəm. Azərbaycan qadınları tarixən cəsərtli, şəxsiyyətli qadınlar olub. Mühərbiə vaxtı millət acıdan qırılır, belə bir şəraitdə belə bir qadın həddindən artıq ideallaşmış, əlindən savaddan başqa heç bir iş gəlməyən ərinin vəziyyətdən çıxış yolu tapmayaçığı bilər. Buna görə də o, ərinin məcbur etməlidir ki, sabun bişirib satsın, ailəsini dolandırsın. Əri de bu işe yaramadıqından məcburən alverçilərlə iş qurmaç, ona görə də o, Qəmlonu öldürə bilməz". Biz de dəyişdik,

zu açılmasın, deyilənlərin hamisi cəfəngiyatdır.

- *Kadrları çıxarılan, dəyişdirilən daha hansı filmlərimiz var?*

- Dəyişdirilən "Yeddi oğul istərəm", "Axırıcı aşırı", "Deli Kü" və mənim əsərim "Qaçaq Nəbi"dir. Niye dəyişdirilib, indi sizə izah edim. "Deli Kü"də Cahandar ağanı kazaklar öldürür. Mən o filmin ikinci rejissoru idim. Moskvadan dedilər ki, "uşaqlar gedin, özünü özünüzü ödürün, filmde bizim rus əşgərləri siz gülle atmasın". Halbuki gülle atan Çar Rusiyasının adamları idi. Görün, bunlar özərini necə müdafiə edirlər. Beləliklə məcbur olub o epizodu dəyişdik. "Axırıcı aşırı" da isə Kərbəlayı Qəmlonu öldürür. Bu obrazlar o vaxtı hakimiyət üçün mənfi idi. Dedilər ki, "Kərbəlayı, sovet hökumətinin qatı düşmənidir" və bu hardasa əxlaq adamıdır, mənəviyyatı, haqqı-salamı, kişiliyi gözleyirənə bəzək. Buna görə də o, Qəmlonu öldürə bilməz". Biz de dəyişdik,

- (gülür). Demək biz o filmi çəkəndə Əsgəndər Həmidov İstisuza "uçastkov" işleyirdi, birce ulduzu var idi. O vaxtı İstisuza SSR-nin her yerindən adamlar gəldi. Onlara arasında rus xanımları da olurdu. Kino heyətinin 70-80 nəfər üzvü, gənclər də 3 ay idı ki, oturmusdular dağın təpəsində. Rasim Balayev də gənclərin arasında en "modnu" olanı idi, "Nesimi", "Babək" filmlərinə çəkilmişdi. Onlar axşam gedib rus qızları ilə rəqs edəndə yerli uşaqların xoşuna gəlməmişdi və dava düşmüdü. Sonra Əsgəndər Həmidov öz dəstəsi ilə gəlib her həftə uşaqlara qonaqlıq verirdi. O vaxtdan bizim dostluğumuz başlayıb, bu güne qədər də davam edir.

- *Yəni belə bir dava olub.*

- Olmuşdu, gənclər bir-biri

larını yüngülərə çırpmışdır (gülümseyir).

- *Bəs Rasim Balayevin döyülməsi?*

- Mən həmin davada olmamışam, ona görə bilmirəm kim gopa basır, kim kimi döyüb (gülür). Orda günah bizim bir işiqçimiz və sürücümüzə olmuşdu. İlkisi də dünyasını dəyişib. Davanın səbəbkə onlar olmuşdu. Yəni, yerli uşaqlarla gənclər arasında rus qızlarının üstündə "razborka" olmuşdu. Belə bir şey baş vermişdi...

□ Xalidə GƏRAY
Fotolar müəllifindir

Indi dünya gündemi rəsmen onun əsiridir desək, yanılmarıq, çox güman ki. ABS-in təzadalar və əməkdaşlıqlarla zəngin yeni prezidenti Donald Tramp kainatı mövzusuz qoymaq niyyətində deyil. Yeni qərarlar, dəyişikliklər, sürprizlər, oturmuş dəyərlər sistemini dağıtma istəy... Bir sözə, Trampın yeni Amerikası...

Dünyanı idarə edən bu ölkənin həyatında nələr baş verdiyi isə olduqca maraqlıdır. 7 müsəlman ölkəsinin vətəndaşlarına qoyulan viza qadağasının gizlidən-gizliyə Azərbaycanı da əhatə edə biləcəyi ehtimalı da həmçinin. Bunu öyrənmənin tek yolu isə viza üçün Amerikanın Azərbaycandakı səfirliyinə müraciət etmək və baş verəcəkləri izləməkdir... Odur ki, "Yeni Müsavat"çının Amerika macerası başlayır.

Amerikadakı azərbaycanlılar - onların mühacirət sayılır?

"Yeni Müsavat" 2 il önce, 2015-ci ildə Avropada yaşayışın azərbaycanlı mühacirlərin həyatından hazırladığı müsahibə və reportajlar silsiləsini Amerikada da təkrarlaması planlaşdırır. Məlum, Avropa ölkələri azərbaycanlılar da daxil, əksər üçüncü dünya ölkələrinin ümidi və pənah ocağıdır. Müavinətlər, qalacaq yer, yemek. Bir sözlə, rahatlığın təminatı. Bəs Amerika da elədirmi? Yaşamaq və yeni başlangıç üçün bu nəhəng ölkəni seçən həmyerlilərimizin taleyi necə dəyişir? Onlar bu böyük okeanda boğulmamaq üçün nələr edirlər? Bunu da araşdıracaq. Bakıda ikən tanıdığımız, ortaq tanışlığımızın olduğu bütün "azərbaycanlı amerikalılarla" görüş üçün vədələşir və onların hekayəsini sizlərə çatdırmaq üçün görüş təyin edirik. Ondan önce isə... necə deyərlər, yolcu yolda gərək. Viza almanın heç də Amerikaya girmək üçün şəksiz yaşıł işqi deyil.

Amerikada ilk dayanacağıımız macəralar və fürsətlər şəhəri Nyu-Yorkdur. Ora getmək üçün İstanbul üzərində Türk Hava Yolları ile seyahət edirik.

İstanbulda ikinci sorğu - özünlə silah aparırsanız?

Nyu-Yorka gedən yolda İstanbulda Türkiye sərhəd xidmetçilərinin nəzaret və sorğusunu da yaddan çıxarmaq olmaz. Səfərimin meqsədi, qeyri-qanuni nəsə daşıyb-daşımıdır, silahının olub-olmaması, əmanət olaraq özümlə nə apardığım... kimi suallar texminən 10-15 dəqiqə vaxt aparır. Eyni sual-cavab bütün sərnişinlər üçün keçərlidir. Son olaraq qalacağım otelin rezervasiya məlumatlarını təqdim etdikdən və jurnalist vəsiqəmle pasportum daha bir gömrük işçisinin nəzarətindən keçəndən sonra gözləmə salonuna keçirəm. Zarafat deyil, qarşıda məni nə az, nə çox, düz 11 saatlıq uçuş gözləyir.

İlk Amerika şokunu isə təyarede, sərnişinlərin yerləşməsi zamanı yaşayıram. Məlum, kiminlə oturacağını öncədən seçmek şansın yox, hər şey bəxtinin necə getirməsin-

dən asılıdır. Yəhudi əsilli bir qadın qaradərilər bir amerikalı ilə oturmaq əvəzinə arxa sıralarda özünə yer edir. Az keçmədən həmin yerin sahibi geldiyi salon və oturacaqlar bu səfəri onlar üçün qadın öz yerine qayıtmaq istəyir. Və qiyamət də bunda qopur. Qaradərilər sərnişin etirazını emosional bir şəkilde,

kimliyini də yaddan çıxarmaməq lazımdır. Bu yerde business-klass sərnişinlərinə qibə etməyə bilmirsən. Daha geniş salon və oturacaqlar bu səfəri rahat edir. İstanbul-Nyu-York arasındaki uzaqlıq texminən 5700 km-dir. Səfərlə bağlı tex-

ve hətta təkrar verilən sualları belə səbirlə cavablandırır. Çünkü bu, həm də sınaqdır. Amerikaya girməyə nə qədər layiqsən sualının cavabı. Səbirlə olun".

Və sira mənə gelir. Görük işçisi barmaq izimi alıb, pasportumu və təyyarədə dol-

amma məlumatlı sərnişinlər şəhərdə qalacaqları müdəttər ərzində 7 günlük limitsiz Metro Cardını 30 dollar ödəyərək alır. Bu, həmin sərnişinlər bir həftə boyunca Nyu York şəhəri içərisində metro və avtobuslardan limitsiz istifadə haqqı verir. Nəzərə alaq ki, avtobus

kan filmlərindən görməyə alış-dığımız Times Meydanı, Central Park, muzeylər və digər vacib nöqtələrin demək olar ki, hamısı buradadır. Gəlmədən önce bunu bildiyimizdən qalacağım oteli də məhz Manhattanda seçmişdik. Brooklyn Nyu Yorkun əhalisi sayı ba-

Bir Nyu-York macərası... başladı

MÜXBİRİMİZ "FÜRSƏTLƏR ŞƏHƏRİ" NDƏN YAZIR

Bakıdan Nyu-Yorka qədər - bu, sınağın birinci mərhələsidir



üstəlik, səsini yüksəldərək bildirir: "Sən məni təhqir etdin. Mənimlə oturmaq pisdirsə, oturmamalısan. Qüruruma və hüququma toxundum. Bu, ayrimlıq və irəqlilikdir. Hey, sən qaralara nifret edirsən...".

Stüardessalar sərnişini sahiləşdirməyə və hər kəsi yerbəyər etməyə çalışır. Az keçmədən problem həll olunur və

"yerindən narazı qalan" sərnişin onunla yanaşı oturur. Amma 11 saatlıq uçuş zamanı "üş-yankar amerikan"ının ası davranışları nəzərimdən qaçırır. Oturacağı sona qədər geri çəkərək, arxadakinin rahatını pozması, buna edilən etiraza məhəl qoymaması, laptopundakı musiqi və filmə yol boyunca qulaqcılq deyil, yüksək səsle qulaq asması, tez-tez stüardessaları çağırıb, sayız-hesabsız istək və tələblərde bulunması... Bu, səfərin başlanğıcındakı dəsəz olmayı evəzi idi, ya demokratik ölkə vətəndaşlarının öz hüquqlarından hüduduz yararlanma cəhdidi... düzü səfərin sonuna qədər bunu çözə bilmirəm.

3 dəfə qidalanma, limitsiz film izləmə imkanı... üstəgəl, 11 saatlıq uçuş

Səfər zamanı üç dəfə qidalanma, limitsiz film, musiqi və verilişə baxma imkanı belə 11 saatlıq uçuşun ağırlığını xəffiflətmir. Düşünün, o qədər müdət bir oturacağa pərcim olunmusuz. Tez-tez ortada gəzişib, əl-üzünüzü yuyaraq, gümrahlaşmağa çalışsanız da, bu, gərginliyi xəffiflətmir. Üstəlik, sənə nəfəs qədər yaxın olan yan oturacaqdakı sərnişinin

niki detallarla maraqlananlara isə aşağıdakıları qeyd edək: Uçuşlar əsasən Boeing 777 ilə gerçəkləşir. "First Class", "Comfort Class" və "Economy Class" olmaq üzərə bəlli sinflar ayrılmış uçuşlarda rahatlıq və ya yorğunluq da buna uyğun olaraq dəyişməkdədir.

Bu arada THY əməkdaşları yol boyu ingilis dilində bir blank paylaşır, bunu doldurmağı tapşırırlar. Elan edirlər ki, bunu gömrükü keçərkən oradakı görəvlilərə təqdim etmək üçündür. Məsuliyyəti və məlumatlı sərnişinlər dərhal blank doldurur. Laqeyd olanlar isə buna məhəl qoymurlar və bunun altıñı gömrükde çəkirər.

Amerikan gömrüyündə aqressiv oldunsa, işin çətinidir...

Beləcə, təyyarə 11 saatlıq uçuşdan sonra Nyu-York John F. Kennedy aeroporto dunyanın en böyük aeroportlarından biridir. 7 terminaldan ibarət aeroportun içərisində 4 tərəflər bir yolla paralel olaraq, "AirTrain" adı verilen maşinistsiz xəffif metro xətti də var. "AirTrain" her terminalda və ayrıca ana metro xətlərinə çatdırılma xətlərinde var. İstifadə haqqı 5 dollardır və bu məbləğ enişdə yox, havva limanından çıxışda, Metro Card adı verilən kart vasitəsilə ödənilir. İlk başlanğıcda insan hara gedəcəyi ilə bağlı tərəddüb hissi keçirir. Amma dayanacaqlardakı xəritə və yönəldirmə işaretləri siz ister-istəməz ünvana doğru istiqamət ləndirir.

Nyu-Yorkda azma şansınız çok azdır, çünkü...
Səlman vətəndaşlardan bəhs edirəm. Bu, insan taleləri baxımdan müsbət olay olsa da, jurnalistin xəbər və hadise toplaması üçün uğurlu hal sayılmaz.

Nyu-Yorkda azma şansınız çok azdır, çünkü...

Arayış üçün deyim ki, Nyu-York John F. Kennedy aeroporto dunyanın en böyük aeroportlarından biridir. 7 terminaldan ibarət aeroportun içərisində 4 tərəflər bir yolla paralel olaraq, "AirTrain" adı verilen maşinistsiz xəffif metro xətti də var. "AirTrain" her terminalda və ayrıca ana metro xətlərinə çatdırılma xətlərinde var. İstifadə haqqı 5 dollardır və bu məbləğ enişdə yox, havva limanından çıxışda, Metro Card adı verilən kart vasitəsilə ödənilir. İlk başlanğıcda insan hara gedəcəyi ilə bağlı tərəddüb hissi keçirir. Amma dayanacaqlardakı xəritə və yönəldirmə işaretləri siz ister-istəməz ünvana doğru istiqamət ləndirir.

Nyu-Yorka ilk dəfə gələn,

hat idim. Şükür ki, sağ-sala matlıqla qovuşduq..."

Yad ölkədə ömründə ilk dəfə görsən belə, bir həmyerlinin bu cür isti qarşılığının ilə dünyaları qazanırsan. Münəvvər xanim, eləcə də, onun fəaliyyəti ilə bağlı Nyu-York reportajımızda ayrıca bəhs edəcəyik. Hələlikse, Nyu-Yorka ilk və "utancaq" tənisi başlanı-

Bu şəhər əzəmetli göydənləri, kosmopolit quruluşu, Azadlıq Heykəli, taksiləri, körpü və qoyunda bəslədiyi mil-yonlular tale ilə saysız filmin mövzusu olmayı və dunyanın diqqətini çəkməyi bacarıb. "Mədəniyyətlərin qovşağı" olaraq da tanınan bu meqa şəhər dunyanın bir çox fərqli nöqtələrindən gələn fərqli mədəniyyətləri öz içinde əridib.

Nyu-York beş ayı bölgədən ibarətdir. Borough olaraq adlandırılan və Manhattan, Brooklyn, The Bronx, Queens və Staten Islanddan ibarət bu beş hissə içerisinde turistlər üçün ən vacib Manhattandır. Ameri-

xımdan en six bölgəsi sayılır. The Bronx və Queens isə şəhərin "arxa küçələri" sayılır. Buralara metro ilə gəlmə imkanı bir qədər məhduddur.

Nyu-Yorkda da digər xarici şəhərlərdə olduğu kimi azma şansınız çox azdır. Tək ehtiya-

cınız olan bir xəritədir ki, qaldığınız otelən onu sizə verirlər.

Bundan başqa, cib telefonunuza yükliyiniz bəzi xəritə sistemləri sayesinde ayrı-ayrı metro və avtobus xətlərinin yeri bilmək mümkündür.

Milyard dollarlıq göydələnin yanında evsiz

Nyu-Yorkun son dərəcə kosmopolit quruluşu bir çox ölkədən gələn insanı sanki içinde "əridib". Burada eyni anda beş fərqli dilin danışıldığını eşitmək və ya dunyanın fərqli ölkələrindən gələn insanları yan-yan görmek mümkündür. Hər an milyard dollarlıq bir göydələnin girişinə pakr edilmiş üç yüz min dollarlıq bir maşının yanında dilənən evsizi görmək mümkündür. Bu qarşıqlıq və təzadın fonunda insanlar tamamən relaks görünür və bir-birilərinin işinə qarışırlar.

Ona görə də bu kosmopolit quruluş və insanların da bir-birini əzməyə baxışları adama özünü turist kimi hiss etdirmir. Fərqli rənglərdən, dinlərdən olan insanları eyni foto obyektivində yan-yan görmek mümkündür. Şəhəri keşf etmənin bir neçə yolu var ki, mən onlardan ən populyar olanını - ənənəvi olaraq avtobus turlarını seçdim. Necə deyərlər, Nyu-York ona yerin altından (metrodan) və ya yuxarıdan aşağı baxanları sevmir. Onu ikimərtəbeli avtobusun ikinci mərtəbəsindən seyredib, kəşfə çalışmaq daha caibəlidir.

Hələlikse... Həmyerlimizlə birgə, maşınla aeroportdan Manhattanə doğru yol alıq. Svetaforlardan birini keçərkən arxadan polis maşını işarə verir və sürücünü saxlayır. Az sonra isə amerikan filmlərində görməyə alışdığını səhnəni birebir yaşayıram....

Bu haqda növbəti yazıda...
 Sevinc TELMANQIZI
 Nyu-York, Amerika



Boz ayın gətirdiyi xəstəliklər - onlardan necə qorunmalı?

Adil Qeybulla: "Bu dövrədə havalar aldadıcı olur, insanlar geyim formasını düzgün seçməli, immunitetə diqqət etməlidirlər"



Artıq Novruzun müjdəcisi olan Boz ay dövrünü yaşayırıq. Adından da göründüyü kimi, bu ayda havalar gah isti, gah soyuq, gah da küləkli keçir. Belə havalarda isə insanlar adətən necə geyinəcəyini bilmir. Çünkü bəzən hava sehər isti güñorta küləkli olur. Dəyişkən hava şəraitində isə xəstəliklərə qapılma ehtimalı yüksək olur. Maraqlıdır, bəs bu cür dəyişkən havalarda özümüzü necə qorunmalıyıq?

ÖZƏL TİBBİ SAHƏDƏ 20 İLLİK TƏCRÜBƏ! Xəstəlikdən əzab çəkən insanlara Əsasən Kişilərə! Diqqət!!! Axırıncı Şans!!!

Azərbaycanda və yaxud xaricdə diaqnozun təsdiqi və tam müalicəsi mümkün olmayıbsa, **doktor VAİZ SƏMƏDOV** şəxsi tibbi metodikası ilə Sizin uğurlu və daha qarantili olaraq aşağıdakı xəstəliklərinizi müayinə və müalicə edə bilər.

- * Diaqnozu bilinməyən ağır hallar;
- * Xərçəngə şübhəli olan prostat düyünlü adenomasi. Prostatitlər;
- * Cinsi zəiflikdən impotensiyadək, marağın və aktların azalması;
- * Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayaraq)
- * Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- * Sidikdə və spermada qan;
- * Spermanın azalması, itməsi;
- * Kişi cinsi orqanın birdən əyilməsi, balacalaşması;
- * Oğlan uşaqlarında cinsi orqanların (penisin və xayaların) yaşı görə balaca olması;
- * Ailədə olan hormonal və infeksiyon səbəbli sonsuzluq;
- * Tala-tala və hərtərəfli saçların tökülməsi;
- * Gecə-gündüz uşaq və böyüklerdə sidik aktları pozulmaları;
- * Baş-boyunda, onurğa-qılçaqlarda, qollar-ayaqlarda, qasıq-xayalarda ağrılar;
- * Psixo-nevroloji gərginlik, yuxusuzluq, qorxu, yaddaşın azalması və digər qəribə olan şikayətlər.
- * Zöhrəvi xəstəliklərdən sonra qalıqlar və aşırlaşmalar

D-r V.Səmədovun əsas tibbi prinsipi - keyfiyyəti

Yazda soyuqdəyme xəstəliklərin, virus infeksiyaların, nəfəsalma sistemi xəstəliklərin sayı kəskin artır. Bunun səbəbi immunitetin zəifləməsidir. Zəiflənmiş immunitet insanı virus və bakteriyaların hücumundan qoruya bilmir.

Bu halda yenə də vitamin-mineral komplekslərin qəbulu, yaxşı qidalanma, havaya uyğun paltar əsas profilaktik tədbirlərdir. Əksər insanlarda halsızlıq, yorgunluq, yuxu istəyi, kədər, stress kimi hallar müşahidə edilməye başlayır. Qan-damar sisteminde yaranan problemlər təzyiqin yüksəlməsi, qanda şəkərin və insulin hormonunun miqdarının dəyişməsi ilə nəticələnir. Orqanızın normal fealiyyətini təmin etmek üçün qidalanma rejimine əməl etmək mütələqdir. Düzgün qida rasionu her bir yaşda və fəsilədə, xüsusiələ də yaz fəslinde vacibdir. Qida yalnız böyüme deyil, eyni zamanda enerji mənbəyi funksiyasını da həyata keçirir.


Məhz bu səbəbdən onun tərkibindəki komponentlərin balanslaşdırılması na xüsusi diqqət yetirmək lazımdır. Tərkibi vitaminlərlə, çiy meyvə və tərəvəzden ibarət rasion sağlamlığın ilk təminatçıdır. Gün ərzində 4-5 dəfə olmaqla lazımı element və fermentlərdən ibarət qidalanma məsləhət görülür. Yaz aylarında orqanızın A, B və C vitaminlərinə olan tələbatı artır. A vitaminin çatışmazlığı dəridə

quruluşa və gözde zəifliyə səbəb ola bilər. Bu problemlərdən süd, yumurta, balıq və bol miqdarda sarı-narınca rəngli meyvələrdən istifadə etməklə uzaq olmaq mümkündür. B vitamini çatışmadıqda isə insanda əsəbilik, ürək döyüntülərinin artma halları müşahidə edilir. Bu problemlərlə üzləşmək istəmirsinizse, et, yumurta, kələm və kartofdan bol miqdarda istifadə edin. Orqanızmzdə C vitamininin çatışmazlığı immunitetin zəifləməsi və halsızlıqla müşahidə edilir. Sadaladığımız halardan qorunmaq üçün kartof, təze meyvələr, limon və kelemdən istifadə etmək lazımdır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla yaza keçid dövründə bəzi mədə bağırsaq xəstəliklərinin kəsinləşdirilməsini dedi: "Bu cür havalarda soyuq dəyməyə səbəb ilk önce insanların geyim formasını düzgün seçməməsidir. Gün çıxır, insanlar buna aldanır. Halbuki günəş olmasına baxmayaraq havanın temperaturu aşağı olur. Güneşin olması havanın hələ isti olması demək deyil. Sadece olaraq hava aydın olanda Güneş görünür və bu aldadiçi xarakter daşıyır. Yeni temperatura diqqət etmək lazımdır. Temperaturun 16 dərəcədən aşağı olduğu vaxtlarda yüngül geyinmək məsləhət deyil. Bu zaman soyuq dəyməyə tutulma ehtimalı çoxdur. Nəzərə alsaq ki, temperatur gün ərzində dəyi-

şir, Bakı küləkli bir şəhərdir və bəzən bu küləyin əsməsi real temperaturu daha da aşağı salır. Külək isə soyuq havanı birbaşa insanın bədənine yeridir. Ona görə də bunu nəzərə almaq lazımdır. Digər tərəfdən də qidalanma məsələsinə diqqət etmək lazımdır. Yaxşı olar ki, yazın axırına yaxın zəif adamlar, xüsusilə də xroniki xəstəliyi olan adamlar, yaşlılar, uşaq-lar vitaminlə zəngin qidalara qəbul eləsinlər. Apteklərdə həb, kapsul, uşaqlar üçün isə sirop şeklinde olan qidalardan istifadə etmək lazımdır. Uşaqlara diqqət etmək lazımdır. Onlarda D vitamini çatır. Uşaqlara boyu üçün lazım olan B qrup vitaminlər verilmelidir. Mədə-bağırsaq problemi olan xəstələrdə yazın və payızın başlanğıcı xəstəliyin kəskinləşməsi dövrü sayılır. Ona görə də belə xroniki xəstələr öz həkimləri ilə məsləhətəşməli və profilaktik tədbirlər görülməlidirlər".

□ **Günel MANAFLİ**



Salyanda ər-arvad öz evində diri-diri yandı

Salyan rayonu, Şəkerli kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, yanğın söndürüldükdən sonra ev sahibi - 1943-cü il təvəllüdüllü Əhmədəli Qayıbəli oğlu Əliyevin və onun həyat yoldaşı, 1934-cü il təvəllüdüllü Zemfira İsa qızı Əliyevanın meytləri yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikiilər yanğından mühafizə olunub.



İhamə bacısı Gülbaharla niyə düşmən olub?

Mərhüm Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva ilə küsülü olmasının səbəbi belli olub. Axar.az xəber verir ki, 2 il əvvəl "A-dan Z-yə" verilişində ata bir bacısı olan Gülbahar Quliyeva ilə olan küsülüyüünün səbəbini açıqlayıb. O, bacısından bölgələrin birinə etdikləri sefər zamanı küsüdünyü bildirib.

Qeyd edək ki, İlhamə Quliyeva 25 fevral 2016-ci ilde ürək çatışmazlığından vefat edib.

Azərbaycan müsəlman dünyasının, İslam Əməkdaşlıq Təşkilatının sayılınca, feal dövlətlərindən birinə çevrilib. Bu da ona görə mümkün olub ki, islam ölkələri ilə qarşılıqlı faydalı, hərətəflə oləqlərin qurulması və inkişafı müstəqil Azərbaycanın xarici siyasetdə həmişə prioritet verdiyi istiqamətlərdəndir. Ölkə həmçinin qeyri-müsəlman, Qərb dünyasında layiqli hörmət qazana bilib - ən əvvəl da öz daxilində milli-dini toləlarlığın yüksək harmoniyasını yaratmaqla. Bunu Azərbaycana ilk dəfə təşrif buyuran hər bir əcnəbi ziyanətin özü də etiraf edir.

Milli və dini düzümlülük şübhəsiz ki, Azərbaycan xalqının qanında, genindədir və onun sivil, mədəni bir xalq olduğunu göstəricisidir. Rəsmi statistikaya görə, hazırda Azərbaycanda ermənilər də daxil, 90 millətin nümayəndəsi vahid ailə kimi yaşayır. Tekcə yaşaşır, həm də eyni qayğıları bölüşür, vahid dövlətçilik hissələri nümayiş etdirir.

Təsadüfi deyil ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövülüyü uğrunda şəhid olanlar arasında ölkədə məskunlaşmış bütün xalqların nümayəndələri (Türklər, talişlər, ləzgilər, yəhudilər, ruslar, avarlar, tatarlar) var. Bu gün habelə Azərbaycan Ordusu çoxmilətlidir və silahlı qüvvələrimiz sənəsində müxtəlif etnik-dini qrupların mənşələrini cixıñ-cixıñən müxtəlif herbi vəzifelərdə xidmet keçirlər. Zira, Azərbaycan bizim hamimiz vəhidi vətənidir. Bu hissi vətəndaşlarımıza aşilan ən əvvəl ölkədəki tolerantlıq ab-havasıdır.

İslam Həmrəyliyi Oyunları - tolerantlığın növbəti təntənəsi

Azərbaycanın islam dünyasında öne çıxmasının, nüfuzlu və imkanlı dövlət olmasının da-ha bir təsdiqi bu il - 12-22 may tarixində ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları sayılı bilər. Bu - adı ev sahibliyi deyil. Ən əvvəl Azərbaycanın milli-dini tolerant ölkə kimi dünənya, müsəlman aləminə yenidən və daha geniş məsələdə təqdimati, açılması layihəsidir.

Yeri gəlmışkən, 2015-ci ilin yayında ilk Avropa Yay Oyunlarının məhz Bakıda keçirilməsi də ölkəmizdə dini-milli tolerantlığın yüksək səviyyədə mövcudluğunun sivil dünya tərəfində etirafının təzahürü idi. Həmin oyunlar həmçinin mədəniyyətlərarası dialoqa mü Hüm töhfə kimi tarixə düşüb. Onu da yada salmağa dəyər ki, Avropa Yay Oyunlarına Ermənistən nümayəndələri də qatılmışdır və onlar Bakıda tam təhlükəsiz şəkildə, heç bir incident olmadan yarışlarda iştirak ediblər.

İslam Həmrəyliyi Oyunları zamanı isə onlara müsəlman ölkəsindən Azərbaycana idmançılar, jurnalistlər, coxsayılı qonaqlar gələcək. Onlar 10 gün ərzində Azərbaycanı daha yaxından tanıyacaqlar. Əməkdaşlığın, qarşılıqlı mədəni oləqlərin dərinleşməsi, müsəlman xalqların qarşılıqlı mənəvi zənginləşməsi üçün yeni

perspektiv açılacaq.

Qonaqlar habelə ölkəmizdə dinindən, milliyətindən asılı olmayaraq millətlərin dinc-yanası, mehribən yaşamasına əminlik hasil edəcəklər. Ölkəmizin regionda, islam dünyasında yeri və dəyəri bir daha təsbit olunacaq. Ən başlıcası, onlar gedərkən özləri ilə Azərbaycanla bağlı xoş təessürat, xatire aparacaqlar.

Bütövlükde İslam Həmrəyliyi Oyunları Azərbaycanın dünəyadakı imicinə yeni və mühüm pozitiv xallar eləvə edəcək ki,

Robert Köçəryanın azərbaycanlılar barədə söylədikləri iraqçı və ksenofob fikirlərini ya-da salmağa dəyər. Köçəryan AŞ PA tribunasından işğala haqq qazandırmaqdən ötrü "ermənilər və azərbaycanlılar etnik cəhətcə bir-biri ilə uyuşmayan millətlərdir" deyə iddia eləmiş, uşaq qatili Sərkisyən isə "Xocalı hadisəsinə qədər azərbaycanlılar eله bilindilər ermənilər dinc əhaliye əl qaldıra bilməz, bu düşüncələri dəyişmək lazımdır id və dəyişdik" demişdi.

necə keçmek lazımdır olduğunu" so魯ub. Bəziləri sebirlə deyilən ünvanı necə getmek lazımdır olduğunu izah ediblər. Ancaq iki kişi suali eşidən kimi eksperimentçi oğlanın üstünə düşərək onu möhkəm döyüb - təbi ki, onu azərbaycanlı zənn edərek...

Bəzər nümunələr, əlbəttə ki, Ermənistən toplumunda başqa millətin nümayəndələrinə, xüsusən də günahsız azərbaycanlılara qarşı hansı "tolerantlıq" və "qonaqpərvərlik" atmosferinin hökm sürdüyüne şəkk- şübhə saxlamır.

Belə ki, AXC parlamentində hələ o vaxt - yüz il önce müxtəlif millətlərin nümayəndələri təmsil olunmuşdu. Onu da qeyd edək ki, Şərqdə ilk demokratik cümhuriyyət olan bu respublika ABŞ-dan da qabaq qadınlara seçib-seçilmək hüququ verib...

Tolerantlıq - ictimai-siyasi sabitliyin əsas qarantı kimi

Təmel insan haqlarından sayılan dini etiqad və vicdan azadlığı konstitusional normalar-

ni-Kərim, Peygəmbər (s) və onun pak Əhli-Beytinin (ə) insanlara münasibətindən irəli gələn yanaşma tərzidir. Allaha həmd olsun ki, bu, tarixən qorunub və bu günə çatdırılıb. Bu, əslində xalqın içərisindəki mənəvi zənginliyinin təzahürüdür.

İlahiyyatçıya görə, düzümlü və həlim adam gərk bütün hallarda belə olsun: "Peygəmbər (s) buyurur: "3 şey dünya və axiretdə ali əlaqədandır: 1. Sənə (fərdi zəmində) zülm edəni bağışlayan. 2. Sənənlə əlaqəni qet edənə əlaqə qurasan, əlaqəni saxlayasan. 3. Sənənlə cahilənə davrananla helm və düzümlülükə davrananın. Yəni, həqiqi mömin insanın ilahi dəyərlər sisteminə məqbul olmayan bir fenomenlə rastlaşdıığı zaman belə, düzümlülük göstərib yüksək ədəb nümayiş etdirmesi, əlaqə davranış nümunəsi ortaya qoyması tövsiyə olunur. Əlbəttə ki, bu, cəmiyyətdəki mənfiliklərə əlaqədardır və bittərəflik mövqeyi sərgiləmək anlamına gəlmir. Nəzərealsa ki, XXI əsrə insanlararası münasibətlər müəyyən sistem böhranı yaşayır, düzümlülük və helm cəmiyyət daxilində güclü konsolidasiyaedici faktor olaraq, xüsusi önem kəsb edir. Bu, həm də, müasir dünyada emosional intellekt kimi təqdim edilən terminolojini də özündə etibar edir. Belə ki, sosiumun üzvləri arasında emosiya, niyyət, motivasiya, hiss və duyguların dərk edilməsinin yüksək göstəriciləri ümumilikdə cəmiyyətdə sağlam atmosferin bərəqərə olmasına böyük əhəmiyyət daşıyır".

Sonluq yerinə

Azərbaycan sözsüz ki, islam həmrəyliyinin, milli həmrəyliyin güclənməsinə yönəlik siyasetdən heç vaxt intına etməyəcək. Əksinə, regiondakı və dünyadakı şəhərləri nəzərə alıb, onu daim davam ve inkişaf etdirəcək. Ona görə ki, bu - bir imperativdir və onu öncəliklə dövlət maraqları, Qarabağ probleminin edəletli həlli tələb edir. Çünkü bu siyasetin qayesində islam aləminə birlilik və həmrəyliyin möhkəmənməsi, son illər isə dünyada, Avropada məkrli dairələrinə ilə güclənməkdə olan islamofobiya qarşı birgə mübarizə təşkil edir. Başqa sözle, dini-milli tolerantlıq ölkəni və milləti inkişafə aparan bənzərsiz sərvətimiz və düşmən Ermənistən üzərindən çox qiymətli mənəvi üstünlüyümüzdür.

Azərbaycan dövləti bu məsələyə məxsusi önem verir. Çünkü milli-dini düzümlülük mühiti cəmiyyətin daxili ictimai-siyasi dayanıqlığı və harmoniyasını təmin edən mühüm faktorlardandır. Belə tolerant mühitdə aydınlaşdır ki, hansısa radikal və ekstremist cərəyanlara yer qala bilməz. Ayrı sözle, bu, artıq həm də Azərbaycanın milli-təhlükəsizlik məsələsidir.

Bəs, daxili ictimai-siyasi sabitlik, milli təhlükəsizlik üçün hansı daha önemlidir - milli, yoxsa dini düzümlülük faktoru? İlahiyyatçı alım, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin (DEVAMM) rəhbəri Hacı İlqar İbrahimoglu Azərbaycan insanların tarixən dərin birgəyəşəyiş və düzümlülük ənənələrinə diqqət çekərək deyir: "Bu, təsadüfi və kənardan əzx olunmuş bir meyl deyil. Xalqın lap içərisindən, mental matrisasından gelən həldir. Düzümlülük - həm xalqımızın daxili fitrətinin paklığından, həm də onun malik olduğu inancın, xüsusən də Qura-

bu da ilk növbədə müharibə vəziyyətində olduğumuz işgalçı Ermənistənla təbliğat və informasiya savaşında əlavə təsir riçəqi deməkdir. O Ermənistən ki, milli və dini tolerantlıq göstəricisine görə Azərbaycanla əsla ayaqlaşa, öyüna bilməz.

Sabitlik və milli

təhlükəsizliyimin vəzkeçilməz şərti

Azərbaycan xalqının düzümlülük ənənələri: tolerant və dünyəvi Azərbaycan Şərqlə Qərb arasında hələ uzun müddət mühüm körpü olaraq qalacaq...



Minval.az
İllkin Zəfərli

bu da ilk növbədə müharibə vəziyyətində olduğumuz işgalçı Ermənistənla təbliğat və informasiya savaşında əlavə təsir riçəqi deməkdir. O Ermənistən ki, milli və dini tolerantlıq göstəricisine görə Azərbaycanla əsla ayaqlaşa, öyüna bilməz.

Monoetnik Ermənistən, Bakıya axışan ermənilər....

Yeri gəlmışkən, işgalçı Ermənistəndən başqa millətlərə olan tolerant "münasibət" artıq çoxdan öz təsdiqini tapıb. Belə ki, təcavüzkar ölkə SSRİ dağilan kimi monoetnik məkənəsine görə Azərbaycanlı ermənilərden başqa heç bir digər etnosun nümayəndəsi yaşamır. Halbuki, vaxt vardi, indiki İrəvanın əhalisinin yaridan çoxu azərbaycanlıdır.

Bu yerdə Xocalı hərbi canları - Ermənistən prezidenti Serj Sərkisyan və onun səlfə

Sadalanan faktlar fonunda Azərbaycanda müharibə bitməsə belə, hələ de 30 mindən çox ermənin tehlükəsiz, güvənlilikdən şəkildə yaşaması öz-özü-lüyündə dünyaya kimin kim olması bareldə çox güclü mesajdır. Ötən il bir neçə erməni ictimai-fealın kriminal Sərkisyən rejiminin təqiblərden canını qurtarıb Azərbaycana pənah getirməsi, Bakıda mətbuat konfransı keçirərək oradakı həkim rejimi ifşa etməsi, daha sonra isə Bakı Sülh Platformasını imzalama, habelə onlardan ikisinin Bakıda qalaraq işə düzələməsi də Azərbaycanın tolerant micinin yüksək olmasına dəlalət edir.

Bu xüsusda daha bir ibratəmiz detali diqqətə çatdırmağa dəyər. Belə ki, bu yaxınlarda İrəvanın maraqlı bir sosial eksperiment keçirilib: gənc bir erməni oğlan Bakıdan gəldiyini iddia edib yoldan keçənlərdən "Opera Teatrına

Avropanı 100 il öncə açılan qapı

Azərbaycanın Qərble Şərqlə arasında, islam və xristian sivilizasiyalarının qoşlaşığında yerləşməsi də ölkəmizdə tolerantlıq amilinə başqa yəndən, məxsusi dəyər verir. Azərbaycan hemçinin olduqca mürəkkəb coğrafiyada qərar tutub ki, bu da ölkəmizin həm Şərqi, həm də Qərb üçün siyasi çəkisi artırır.

Bu mənada tolerant, dünyəvi Azərbaycan Şərqlə Qərb arasında önemli körpü, Avropanı isə açılan unikal qapı sahilya bilər və yəqin ki, hələ uzun müddət belə qalacaq. Çünkü bu dəyər həm də yaxın şanlı tariximizdən qaynaqlanır. Məsələ ondadır ki, dövlət bayraqımızdakı simvollarda - 3 rəngdə əksini tapmış milli-dini tolerantlığın kökü Cümhuriyyət dönləminə gedib çıxır.

□ Zahid SƏFƏROĞLU
P.S. Azərbaycan Respublikasının Prezidenti yanında Kütüfəvi İnforsasiya Vəsitiyərinin İnkıfəsinə Dövlət Dəstəyi Fonduun keçirdiyi müsabiqəyə təqdim etmək üçün.



ÜSAVAT

Son səhifə

N 44 (6658) 27 fevral 2017



Ruh bədəndən çıxanda... şəklini çəkdilər

ABŞ-da çəkilmiş iki foto sosial şəbəkələrdə geniş müzakirə olunur. Bu fotolar heyrət və təəccüb doğurur. Olay ABŞ-in Kentukki ştatındaki Pauell Kaunti rayonunda yaşanıb. Fotoları həmin an hadisə yerindən keçən yüksək maşınının sürücüsü Sol Vaskes çəkib.

Vaskes Facebook-dakı profilində yazdı ki, "Bert T Combs Mountain Parkway" yolunda olarkən minik avtomobilinin vurub kənarə atlığı motosikletin sürücüsünün can verdiyini görüb. "O, bir qədər xırıldadı, sonra keçindi. Həmin an vücutdan qəribə buludun çıxdığını gördüm. Həmin bulud sanki insan ruhu idi", - Vaskes yazdı.

Vaskesin çəkdiyi fotolardan birində yol kənarındaki cəsedin üzərində gerçəkdən də sanki ruh teki substansiya görüñür.

Çində 24 milyon insan internetdən asılıdır

Cinin paytaxtı Pe-kindəki Internet Asılılığından Müalicə Mərkəzi internetdən asılı duruma düşərək "şəbəkə qulları"na çevrilmiş insanların müalicəsi il məşğul olur. 2006-cı ildə fəaliyyətə başlamış bu mərkəzin hazırda 6 min pasienti var. Hərbi təlim düşərgəsinə bənzəyən İATC rəhbərliyinin dediyinə görə, buradakı pasientlərin 75 faizi internet asılılığı sindromundan müalicə olunub. Hazırda 632 milyon internet isti-



fadəciyi olan Çində ən azı 24 milyon nəfərdə inter-

net asılılığı sindromu olduğunu bildirilir.

Çinli şagird sevgililər bir-birindən yarım metr aralı dayanmalıdır



Cində şagirdlər üçün qəribə qərar qəbul edilib. Hangzhou şəhə-

rindəki məktəblərin birində qızə ve oğlan şagirdlərin bir-birlərinə yaxınlaşması qadağan

edilib. Venzhou şəhərində isə yaxın əlaqə qadağan edilib. Sosial media vasitəsilə yayılan xəbərlər dövlətə bağlı "Çin Gəncliyi" qəzetində "Mənasız, ağılsız, qanunlara zidd qərar" kimi təqdim edilib. Məktəb müdirləri isə oğlanlara qızların bir-birlərinə yaxınlaşmasını aralarında sevgi yaranmasına və dərs oxumalarının pisləşməsinə əngel olmaq üçün qadağan etdiklərini deyiblər. Çinde məktəb dövründə başlayan sevgilər "Zao lian" (erkən eşq) adlandırılar.

Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"B-Z" mətbəəsində çap edilib. Əlyazmalar geri qaytarılmış.
Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı Şəhəri,
R.Rüstəmov küçəsi
2528-cı mahallə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

QOÇ - Daxili gərginliyiniz xeyli səngiyəcək. Bu işə başınızda yeni ideya və perspektivli fikirlərin gəlməsinə səbəb olacaq. Həlli mürəkkəb olan işləre girişməyin. Sizə passivlik yaraşır.

BÜĞA - Müəmmalı bir tarixdir. Özünüzə bağlı situasiyaları nəzarətdə saxlaya bilməyecəksiniz. Yaxşı olar ki, etibar etdiyiniz adamların rəyi ilə hesablaşasınız. Sizə kömək göstərəcəklər.

ƏKİZLƏR - Axşam saat 15-e qədər nəzərdə tutduğunuz planları reallaşdırmaqdə heç bir problemlə rastlaşmayacaqsınız. Sonrakı müddətdə isə ehtiyatlı olun. Axşam saatlarını evdə keçirməlisiniz.

XƏRÇƏNG - Taleylü məsələlərin həlli üçün perspektivli təqvimdir. Mövcud problemlərini aradan qaldırmaq üçün əhəmiyyət kəsb edən adamlarla görüşün. Məsuliyyətsizlik etməyin.

ŞİR - İştirakçısı olduğunuz prosesləri gərginləşdirməyin. Qanqaraldan işlərə meyl etməsəniz, hörmətiniz artacaq. Günün ikinci yarısını bütünlükle maliyyə məsələlərinə həsr edin.

QIZ - Daxili duyğularınızı tənzimləmək üçün fiziki işlərdən uzaq olun. Bu gün ulduzlar məclislərdə iştirakınızdan da xəber verir. Dəvətləri qəbul etməyə çalışın. Səhhətinizə fikir verin.

TƏRƏZİ - Sürprizlər dolu bir təqvim yaşayacaqsınız. Kiçicik gərginlikləri nəzərə almasaq, ətrafinizdə cərəyan edən hər bir hadisə ürəyinizcə olacaq. Maraqlı görüşləriniz gözlənilir.

ƏQRƏB - İxtiyarınızda olan bu şıltaq təqvim sizin üçün uğurlu olmalıdır. Odur ki, vaxtinizi boşra verməyin. Müxtəlif ünvanlara baş çəkməklə maddi və mənəvi rahatlıq qazana bilərsiniz.

OXATAN - Günün ümumi ovqatı çox yaxşıdır. Demək olar ki, nəzərdə tutduqlarınızın böyük əksəriyyəti doğrulacaq. Xüsusiələ nəhardan sonra qəlbinizin şad olması üçün gözəl situasiya yaranacaq. Axşam qonaq gedin.

ÖGLAQ - Hər bir məsələdə qanuna uyğun addım atın. Saxta iş görmək, yalan və yermək sizə gözən salı bilər. Elə edin ki, etibarlı müttəfiq imiciniz öz qüvvəsində qala bilsin.


SUTÖKƏN - Həqiqətə yaxın olan arzularla yaşıyın. Paxıl və bədxah adamlara fikir verməyin. Gələn ay üçün görəcəyiniz işləri indidən planlaşdırın. Uzaq səfərə çıxmağı isə təxira salın.

BALIQLAR - Fəaliyyət zəminində uğurlarınız xeyli artacaq. Bu istiqamətdə sizə etibar etdiyiniz bəzi insanlar da kömək edə bilər. Amma onu da nəzərə alın ki, saat 15:26-ya qədər mənfi enerjili Ay bürcünüzdedir.

Unutmayın, Tanrı uledzlərdən daha yüksəkdə durur!

Kişilər qadınlardan daha çox danışır

Türkiyənin Hacitəpə Universitetinin tibb fakültəsinin müəllimi, alim Serkan Karaismayloğlu sübut edib ki, qadınlardan heç də kişilərdən çox danışmışdır. Onun araşdırmasına göre, qadınlardan 16 min 215, kişilər isə 15 min 669 sözdən istifadə edir. Alim həmçinin söyleyib ki, beynin də cinsiyəti var və bu, ana bətmində məruz qalınan testosteronla ölçülür: "Kişilərin az danışdığını düşünən varsa, futbol programlarını izləsin. Qadınlarda eşitmə və nitq mərkəzləri daha yaxşı inkişaf edib".



Səhifəni hazırladı: SELCAN

Redaktor:
Zahid SƏFƏROĞLU

Lisenziya N: B 114
SAYI: 5.100